

1. Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hesab olunur:
 - Şəxsi hesab
 - İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
 - İş vaxtından istifadənin uçotu tabeli
 - ✓ İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
 - Hesablaşma-ödəniş cədvəli
2. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:
 - Kütləvi
 - Düzgün cavab yoxdur
 - Kütləvi və seriyalı
 - Fərdi
 - ✓ Seriyalı
3. İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:
 - Kütləvi və seriyalı
 - Düzgün cavab yoxdur
 - ✓ Kütləvi
 - Seriyalı
 - Fərdi
4. Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının hesablanmasıdır. Mühasibat yazılışını tərtib edin.
 - Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
 - ✓ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
 - Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
5. Əmək haqqından gəlir vergisi tutulmuşdur Mühasibat yazılışını aparın.
 - Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
6. Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər işçinin əmək haqqından tutulmuşdur. Mühasibat yazılışını aparın.
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 - Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
7. Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqı ödənilmişdir. mühasibat yazılışını aparın.
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
8. Bankdakı hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqı köçürülmüşdür. Mühasibat yazılışını aparın.

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

9. İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanmışdır. Mühasibat yazılışını aparın.

- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ✓ Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

10. Müəssisədə işçilərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmışdır. Mühasibat yazılışını aparın.

- ✓ Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

11. Müəssisədə inventarizasiya zamanı əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”

12. Müəssisədə əvvəl verilmiş avans məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəساب məbləğlər”

13. Müəssisədə əmək haqqından verilmiş borc məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəساب məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

14. İşçiyə müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği aşağıdakı paramterlərdən asılıdır:

- Həmkarlar təşkilatına üzvlükdən
- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- Orta əmək haqqından
- İş stajından
- ✓ İş stajından və orta əmək haqqından

15. Müəssisədə inzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti bu hesabın debeti ilə müxabiləşdirir:

- 711 “Kommersiya xərcləri”

- 761 “Fövqəladə xərclər”
- 202 “İstehsalat ehtiyatları”
- 751 “Maliyyə xərcləri”
- ✓ 721 “İnzibati xərclər”

16. Müəssisədə işçilərin əmək haqqından zay məhsula görə itki məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

17. Müəssisədə işçiyə verilmiş təhtəl hesab məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

18. Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmalar aparılır. əməliyyata mühasibat yazılışı verin.

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- ✓ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

19. Müəssisədə torpaq, tikili və avadanlıqların satışından zərər aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”

20. Müəssisə tərəfindən başq bir müəssisəyə materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib. Bu əməliyyata mühasibat yazılışı verin.

- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Düzgün cavab yoxdur.
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”

21. Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfəət fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir.

- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 223 “Bank hesablaşma hesabları”

22. Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- D-t 202 “İctehsalat xərcləri”, K-t 711 “Kommersiya xərcləri”
- D-t 601 “Satış”, K-t 711 “Kommersiya xərcləri”
- D-t 801 “Ümumi mənfəət”, K-t 701 “Satışın maya dəyəri”
- D-t 204 “Hazır məhsul”, K-t 731 “Sair əməliyyat xərcləri”
- ✓ D-t 801 “Ümumi mənfəət”, K-t 711 “Kommersiya xərcləri”

23. İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

- D-t 202 “İctehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
- D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”
- düzgün cavab yoxdur;
- ✓ D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”
- D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”

24. Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

- ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;
- bütün cavablar düzdür;
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- istehsal xərclərinin bütün siyahısı;
- ✓ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan

25. Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər.

- məhsuldar və qeyri məhsuldar xərclərə;
- şərti daimi və şərti dəyişən xərclərə;
- daimi və kompleks xərclərə;
- ✓ daimi və dəyişən xərclərə;
- bir elementli və kompleks xərclərə;

26. Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- ✓ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;

27. Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- ✓ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- ziyanın işçi tərəfindən ödənilməsi;
- bütün cavablar düzdür.
- obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
- yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;

28. Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- ümumtəsərrüfat (idarəetmə) xərcləri;
- ✓ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;
- əmək haqqı xərcləri;
- material xərcləri;
- amortizasiya xərcləri;

29. MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər.

- müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;
- müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
- ✓ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
- bütün cavablar düzdür;
- şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;

30. Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.

- kreditlər və borclar üzrə faiz xərcləri;
- ✓ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə faiz xərcləri;
- maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- maliyyə icarəsi üzrə faiz xərcləri;

31. İstehsal xərclərinə aşağıdakılar daxildir.

- müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
- bütün cavablar düzdür;
- satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- ✓ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;

32. Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

- kommersiya xərcləri;
- ƏDV;
- ✓ satışın maya dəyərinə daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
- inzibati xərclər;
- satışın maya dəyərinə daxil edilən xərclər;

33. MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir.

- funksiyalar üzrə;
- bütün cavablar düzdür;
- ✓ funksiyaları və mahiyyəti üzrə;
- tanınma kriteriyası üzrə;
- mahiyyəti üzrə;

34. Xərclər:

- Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- bütün cavablar düzdür;
- ✓ səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;
- Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;

35. Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu adətən bu şəraitdə istifadə olunur:

- Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
- ✓ Müəssisə məhdud sayda bahalı mallar satanda
- Düzgün cavab yoxdur.
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda

Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir.

01 iyun – 150 ədəd – 770 manat

10 iyun – 200 ədəd – 1180 manat

15 iyun – 200 ədəd – 1260 manat

28 iyun – 150 ədəd – 990 manat

Cəmi – 4200 manat

30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 550 ədəd təşkil edir. 30 iyununda FIFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- 3210 manat
- 3135 manat
- ✓ 770 manat
- 2570 manat
- 1305 manat

Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 60 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- ✓ 95 manat;
- 70 manat;
- 60 manat;
- 175 manat.
- 85 manat;

Dövri metodun tətbiqi zamanı satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- ✓ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

Dövri metodun tətbiqi zamanı dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- Satılmış malların maya dəyəri;
- Xalis alış;
- Bütün alınan malların maya dəyəri
- Alınmış malların bazar qiyməti
- ✓ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;

İstehsal fəaliyyəti ilə məşğul olan müəssisələrdə satışa tam hazır olan ehtiyatlar:

- Xammal;
- ✓ Hazır məhsul;
- Anbarda olan material;
- Xammal və anbarda olan material.
- Bitməmiş istehsal

Müəssisənin xalis gəliri 840000 manat, satılmış malların maya dəyəri 600000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- 60 %
- 20 %
- 50 %
- 25 %
- ✓ 40 %

satılmış malların maya dəyəri ehtiyatların fəsiləsiz uçotu metoduna əsasən əks olunmalıdır:

- Hər gün
- Hər il;
- ✓ Birbaşa satış zamanı
- Hər kvartal.

- Hər ay;

43. MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir. (Sürət 31.05.2011 15:37:35)
- hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər
 - material ehtiyatlarının istifadə olunması;
 - işçi heyəti üzrə xərclər;
 - ✓ bütün cavablar düzdür;
 - müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
44. Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)
- aktivlər tanındıqdan sonra;
 - mənfəət tanındıqdan sonra;
 - ✓ gəlirlər tanındıqdan sonra;
 - bütün cavablar düzdür;
 - öhtəliklər tanındıqdan sonra;
45. Mənfəət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30)
- birbaşa material xərcləri;
 - dolayı (üstəlik) istehsal xərcləri;
 - kommersiya xərcləri;
 - ✓ birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolayı (üstəlik) istehsal xərcləri;
 - birbaşa əmək haqqı xərcləri;
46. Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)
- aktivlərin azalmasını;
 - ✓ aktivlərin azalması və öhdəliklərin artmasını;
 - borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;
 - aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
 - öhdəliklərin artmasını;
47. Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24)
- birbaşa və dolayı xərclərə;
 - ✓ dəyişən və daimi xərclərə;
 - relevant və qeyri relevant xərclərə;
 - düzgün cavab yoxdur;
 - birbaşa dəyişən və birbaşa dolayı xərclərə;
48. Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır: (Sürət 31.05.2011 15:37:18)
- uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;
 - yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;
 - ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün
 - ✓ bütün cavablar düzdür;
 - başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
49. Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır. (Sürət 31.05.2011 15:37:11)
- məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar
 - məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;
 - dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
 - ✓ məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;

- məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;

50. Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- 601, 611, 631 № hesablarda;
- Düzgün cavab yoxdur;
- 611 “Sair əməliyyat gəlirləri”;
- 601 “Satış”;
- ✓ 631 “Maliyyə gəlirləri”;

51. D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri nəyi əks etdirir.

- Düzgün cavab yoxdur;
- ✓ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin
- Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;

52. əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- düzgün cavab yoxdur;
- D-t 216 “Faizlər üzrə dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
- ✓ D-t 214 “İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;

53. Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- bütün cavablar düzdür;
- ✓ D-t 201 “Xammal və materiallar”; K-t 611 “Digər əməliyyat gəlirləri”;
- D-t 201 “Xammal və materiallar”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 202 “İstehsalat xərcləri”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 201 “Xammal və materiallar”; K-t 531 “Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları”;

54. Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 611 “Sair əməliyyat gəlirləri”;
- ✓ D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 601 “Satış”;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”, K-t 601 “Satış”
- D-t 611 “Sair əməliyyat gəlirləri”, K-t 217 “Digər dısamüddətli debitor borcları”;
- bütün cavablar düzdür;

55. Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- ✓ 601 “Satış” (subhesab 601-1 “Malların satışı”)
- düzgün cavab yoxdur.
- 611 “Sair əməliyyat gəlirləri”;
- 631 “Maliyyə gəlirləri”;
- 621 “Fəaliyyətin dayandırılmasından gəlirlər”

56. əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- bütün cavablar düzdür;
- ✓ 601” Satış; 602” Satılmış malların qaytarılması və ucuzlaşdırılması; 603 “Verilmiş güzəştlər;
- 611 “Sair əməliyyat gəlirləri”;
- 631 “Maliyyə gəlirləri”;
- düzgün cavab yoxdur;

57. Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- ✓ Bütün cavablar düzdür;
- Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;
- Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analoji məbləğlər;
- İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər

58. Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- ✓ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
- Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;

59. Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- podrat müqavilələri üzrə gəlirlər;
- əsas vəsaitlər satışından əldə olunan gəlirlər;
- ✓ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- məhsul və mal satışından əldə olunan gəlirlər;
- göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;

60. Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

- bütün cavablar düzdür;
- ehtiyatlılıq;
- əhəmiyyətliklik;
- dürüstlük və tamlıq;
- ✓ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;

61. 701 Satışın maya dəyəri hesabının debet dövrüyyəsində əks etdirilir:

- kommersiya xərcləri;
- istehsal aktivlərinin amortizasiyası ;
- istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
- məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;
- ✓ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;

62. Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- 611 “Sair əməliyyat gəlirləri”;
- 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
- ✓ 601 “Satış”;
- 631 “Maliyyə gəlirləri”;
- 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”;

63. Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- ✓ D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- D-t 212 “Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
- Düzgün cavab yoxdur;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

64. Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;

- bütün cavablar düzdür;
- D-t 211 “Kassa”; K-t 217 “Digər dısamüddətli debitor borcları”;
- D-t 223 “Bankdakı hesablaşma hesabi”; K-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”;
- ✓ D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;

65. Sair əməliyyat gəlirlərinə aid deyil:

- Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
- ✓ Bütün cavablar düzdür;
- Fəaliyyətin dayandırıldığına görə mənfəət.
- Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;
- İddia müddəti keçməmiş deponent borcları məbləğləri

66. Sair əməliyyat gəlirlərinə aiddir:

- ✓ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- düzgün cavab yoxdur;
- əməliyyat icarəsi üzrə gəlir;
- proqram təminatının satışından əldə olunan gəlir;
- reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;

67. Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- ✓ təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə
- bütün cavablar düzdür;
- hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
- törəmə şirkətdən olan gəlir;
- geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;

68. Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
- düzgün cavab yoxdur
- pul vəsaitləri, əmlak məbləğində;
- ✓ pul vəsaitləri, əmlak, debitor borcları
- pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;

69. Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;
- sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
- ✓ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;

70. Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- görülmüş işlər haqqında hesabatda;
- ✓ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- avans şəklində daxil olan pul vəsaitləri;
- hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;

71. Gəlir – bu deməkdir:

- şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
- ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;

- ✓ bütün cavablar düzdür;
- şirkət tərəfindən edilən istənilən ticarət və topdansa satış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;
- səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;

72. Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- ✓ əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
- heç bir cavab düz deyil;
- bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;
- əməliyyatın tam yekunlaşdıqdan sonra;
- müqavilənin bağlanma anında;

73. Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

- mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;
- ✓ bütün cavablar düzdür;
- sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
- gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
- müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;

74. Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Mədxil qaiməsi
- Düzgün cavab yoxdur
- ✓ Kassa mədxil orderi
- Qəbul aktı
- Avans hesabı

75. Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?

- Avans hesabı
- Düzgün cavab yoxdur
- ✓ Kassa məxaric orderi
- Kassa mədxil orderi
- Məxaric qaiməsi

76. Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

- ✓ Dt 221 "Kassa", Kt 601 "Satış"
- Düzgün cavab yoxdur
- Dt 221 "Kassa", Kt 661 "Sair əməliyyat gəlirləri"
- Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"
- Dt 221 "Kassa", Kt 204 "Hazır məhsul"

77. Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- ✓ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"
- Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"

78. İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ✓ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- Düzgün cavab yoxdur

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

79. Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- Dt “Digər qısamüddətli öhdəliklər”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 504 “Qısamüddətli borclar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 512 “Qısamüddətli zamanət öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

80. İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

- Dt 221 “Kassa”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Bütün cavablar düzdür
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”

81. Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ✓ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı) - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri” - Dt 731 “Sair əməliyyat xərcləri”,
- Düzgün cavab yoxdur.
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri”
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”

82. Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 “Sair əməliyyat gəlirləri”
- Düzgün cavab yoxdur.
- ✓ Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
- Dt 221 “Kassa”, Kt 801 “Ümumi mənfəət (zərər)”

83. Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?

- 50%
- 20%
- 30%
- ✓ Düzgün cavab yoxdur
- 10%

84. Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- ✓ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- Maliyyə hesabatının hazırlanması tarixinə
- AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

85. Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:

- Düzgün cavab yoxdur
- ✓ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”

86. Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- Yalnız hesablaşma hesabında pul olduğu zaman
- ✓ Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən
- Bank overdraftının şərtlərinə əsasən
- Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq

87. Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?

- ✓ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- Çeklər
- Veksellər
- Inkasso üzrə
- Ödəniş tələbnaməsi ilə

88. Inkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Bütün cavablar düzdür.
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 221 “Kassa”
- ✓ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”

89. Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- ✓ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 221 “Kassa”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 221 “Kassa”

90. Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
- Düzgün cavab yoxdur
- Dt 537 “Faizlər üzrə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
- Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”

91. Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- Kassa məxaric orderi
- Kassa mədaxil orderi
- Təhtəlhəساب şəxslərin avans hesabı
- ✓ Kassa mədaxil və məxaric orderləri
- Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə

92. Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?

- Dəftərxana ləvazimatlarının alınmasına
- Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara
- ✓ Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə
- Kommunal xərclərin ödənilməsinə
- Təsərrüfat avadanlığının alınmasına

93. Cari il üçün kassanın təsdiq olunmuş qalığ limiti olmadığı halda:

- 10 manat məbləğində limit müəyyən olunur
- Yeni limit təyin olunana qədər əvvəlki limit tətbiq olunur
- Limit tətbiq etməmək ixtiyarı var
- ✓ Kassa qalığının limiti sıfır hesab olunmalıdır
- Düzgün cavab yoxdur

94. Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?

- Hesab açılmış hər bank ilə ayrılıqda
- Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq
- ✓ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
- Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən
- Düzgün cavab yoxdur

95. Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

- Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ✓ Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

96. Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
- Düzgün cavab yoxdur.
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
- ✓ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları" - Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 731 "Sair əməliyyat xərcləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər"

97. Ümitsiz debitor borcunun silinməsindən olan zərəri hesablarda aşağıdakı kimi əks etdirilir:

- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Düzgün cavab yoxdur.
- Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ✓ Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 731 "Sair əməliyyat xərcləri"

98. Məhsul satışından olan zərəri mühasibat uçotu hesablarında əks etdirilir:

- ✓ Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 601 "Satış"
- Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"
- Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərəri)"
- Dt 801 "Ümumi mənfəət (zərəri)", Kt 611 "Sair əməliyyat gəlirləri"

99. Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar"
- Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- Bütün cavablar düzdür
- Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ✓ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qısamüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərəri)"

100. Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)"

- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- ✓ Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

101. əvvəl ümidsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir:

- Dt 221 “Kassa”, Kt 222 “Yolda olan pul köçürmələri”
- Düzgün cavab yoxdur
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

102. Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ✓ Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 701 “Satışın maya dəyəri”, Kt 601 “Satış”
- Dt 601 “Satış”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- Dt 601 “Satış”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

103. Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

- ✓ 801 “Ümumi mənfəət (zərər)”
- Bütün cavablar düzdür
- 611 “Sair əməliyyat gəlirləri”
- 601 “Satış”
- 631 “Maliyyə gəlirləri”

104. əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır:

- Məhsul (iş, xidmət) satışı
- ✓ Bütün cavablar düzdür
- Əməliyyat icarəsi
- Royalti
- Mal satışı

105. İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- Dt 601 “Satış”, Kt 701 “Satışın maya dəyəri”
- Düzgün cavab yoxdur
- Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ✓ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

106. Materialların inventarizasiyası zamanı aşkar olunan artıqgəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

- Dt 202 “İstehsal ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 201 “Material ehtiyatları”
- ✓ Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

107. İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditor borcu silinmişdir:

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

- Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, 538 “Digər qısamüddətli kreditor borcları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

108. Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 207 “Digər ehtiyatlar”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 201 “Material ehtiyatları”, Kt 202 “İstehsal ehtiyatları”
- Dt 201 “Material ehtiyatları”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- ✓ Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

109. Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 204 “Hazır məhsul”, Kt 202 “İstehsal ehtiyatları”
- Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- ✓ Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 204 “Hazır məhsul”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 204 “Hazır məhsul”, Kt 342 “Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər”

110. Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 205 “Mallar”, Kt 601 “Satış” (601-1 “Malların satışı” subhesabı)
- Dt 205 “Mallar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- ✓ Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”

111. Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Dt 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”

112. Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Bütün cavablar düzdür
- ✓ Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

113. Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Bütün cavablar düzdür
- ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri”

- 114.** Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
 - Bütün cavablar düzdür
- 115.** Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
 - Düzgün cavab yoxdur.
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
 - ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- 116.** Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfə məzənnə fərqi əks etdirilib:
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- 117.** Müəssisədə kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlmişdir. Bu zaman hansı mühasibat yazılışı verilir?
- Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”
 - Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
 - Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”
 - ✓ Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”
- 118.** Müəssisədə valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat uçotunda necə əks etdirilir?
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
 - Düzgün cavab yoxdur.
 - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 221 “Kassa”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - ✓ Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 “Ümumi mənfəət (zərər)”
- 119.** Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması mühasibat uçotunda necə əks etdirilir?
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri”
 - Düzgün cavab yoxdur
 - Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
 - ✓ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı) - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 “Yolda olan pul köçürmələri” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
 - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
- 120.** Açıq akkreditiv məbləğinin istifadə olunması hansı mühasibat yazılışı ilə əks etdirilir?
- ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
 - Bütün cavablar düzdür
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
 - Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
 - Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”

121. Müəssisədə ixrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur. Bu əməliyyata düzgün mühasibat yazılışı verin:
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
 - Dt 221 “Kassa”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - Bütün cavablar düzdür
122. Müəssisə tərəfindən valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?
- AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
 - Maliyyə hesabatının hazırlanması tarixinə
 - Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
 - ✓ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
 - Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
123. Müəssisənin xarici təsisçisi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı verin:
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 221 “Kassa”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
124. Müəssisədə hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir. Bu əməliyyatı hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?
- ✓ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Düzgün cavab yoxdur
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
125. Müəssisəyə malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə uçota alınır:
- Dt 504 “Qısamüddətli borclar”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt “Digər qısamüddətli öhdəliklər”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
 - ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 512 “Qısamüddətli zamanət öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
126. Müəssisə tərəfindən alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda aşağıdakı kimi əks etdirilir:
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 538 “Digər qısamüddətli kreditor borcları” – Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Düzgün cavab yoxdur
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 521 “Vergi öhdəlikləri” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”
 - ✓ Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”
127. Müəssisədə işçilərə əmək haqqının plastik kartla ödənilməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
 - ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bank hesablaşma hesabları”

- Düzgün cavab yoxdur
 - Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- 128.** Müəssisə tərəfindən xarici valyutanın alınması mühasibat uçotu hesablarında aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - ✓ Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 223 “Bank hesablaşma hesabları” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)
 - Dt 223 “Bank hesablaşma hesabları” (“Xarici valyuta ilə pul vəsaitləri” subhesabı), Kt 221 “Kassa”
 - Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- 129.** Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Düzgün cavab yoxdur
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”
- 130.** Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- 131.** İstiqrazların satınalma və nominal qiymətləri arasındakı müsbət fərqlərin illik məbləği əks etdirilmişdir:
- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - ✓ Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - Düzgün cavab yoxdur.
 - Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- 132.** Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:
- Dt 435 “Digər uzunmüddətli kreditör borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 631 “Maliyyə gəlirləri”
 - Düzgün cavab yoxdur
 - ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- 133.** Müstəqil balansə malik bölmələrlə xarici valyuta ilə hesablaşmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir:
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 611 “Sair əməliyyat gəlirləri”
 - ✓ Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”
 - Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- 134.** əvvəl geri satın alınmış səhmlərin satış dəyərinin onların alış dəyərini üstələməsi hesablarında aşağıdakı kimi əks etdirilir:

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ✓ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Bütün cavablar düzdür
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

135. Açıq bazarda tədavül edən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyyətə salınır?

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ✓ Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Bütün cavablar düzdür.
- Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 601 “Satış” – Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”

136. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilmişdir:

- ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Düzgün cavab yoxdur.
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

137. Təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ✓ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- Bütün cavablar düzdür.

138. Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- ✓ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- Bütün cavablar düzdür
- D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

139. Mənfəət vergisinin vergiqoyma obyektlərinə aid edilir:

- Bölüşdürülməmiş mənfəət
- Güzəştləri nəzərə almaqla mənfəət
- ✓ Vergiyə cəlb olunma mənfəət
- Mühasibat mənfəəti
- Xalis mənfəət

140. Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir:

- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
- ✓ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

141. Müəssisənin əmlakına vergi hesabladığıda aşağıdakı mühasibat uçotu yazılışı verilir?
- ✓ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
 - D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
 - D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
 - D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
 - D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
142. Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:
- Hesab-faktura
 - Çeklərlə
 - Çek və akkreditivlərlə
 - ✓ Ödəmə tapşırığı ilə
 - Akkreditivlərlə
143. Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:
- Qarışıq xarakterli
 - Bütün cavablar düzdür
 - ✓ Qeyri-əmtəə xarakterli
 - Əmtəə xarakterli
 - Maliyyə xarakterli
144. Təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?
- Bütün cavablar düzdür
 - Düzgün cavab yoxdur
 - Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
 - Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
 - ✓ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
145. Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?
- Düzgün cavab yoxdur
 - Bütün cavablar düzdür
 - ✓ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
 - Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
 - Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
146. Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?
- Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
 - Düzgün cavab yoxdur
 - Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
 - Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
 - ✓ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
147. Vergiyə cəlb olunma mənfəət nə deməkdir?
- Bölüşdürüldükdən sonra cari xalis mənfəət
 - Düzgün cavab yoxdur
 - ✓ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
 - Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
 - Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
148. D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri yazılışı nəyi əks etdirir?

- ƏDV-nin büdcəyə ödənilməsini
- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- material qymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ✓ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni

149. Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir?

- D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ✓ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»

150. Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir?

- 601 «Satış»
- 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ✓ 202 «İstehsalat xərcləri»
- 801 «Ümumi mənfəət»

151. əDV üzrə büdcəyə olan borc aşağıdakı hesabın kreditində əks etdirilir:

- ✓ 521 «Vergi öhdəlikləri»
- 601 «Satış»
- 611 «Sair əməliyyat gəlirləri»
- 631 «Maliyyə gəlirləri»
- 241 «Əvəzləşdirilən ƏDV»

152. əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır:

- ✓ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
- Qeyri-kommersiya müəssisələri və təşkilatlar
- İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr
- Xarici hüquqi şəxslər
- Dövlət müəssisə və təşkilatları

153. İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- Aksizlər
- Əmlak vergisi
- ✓ Yol vergisi
- Fiziki şəxslərdən gəlir vergisi
- Əlavə dəyər vergisi

154. Müəssisədə təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- Bütün cavablar düzdür.
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ✓ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

155. Müəssisədə təxirə salınmış vergi aktivləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- ✓ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- Bütün cavablar düzdür
- D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»

156. Müəssisədə təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- Düzgün cavab yoxdur
- Bütün cavablar düzdür
- ✓ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda

157. Mühəsibat uçotunda təxirə salınmış vergi öhdəliyi anlayışının mahiyyətini açıqlayın

- Düzgün cavab yoxdur
- Bütün cavablar düzdür
- ✓ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

158. Hesabat dövründə ödəniləsi cari vergi dedikdə nə başa düşülür?

- ✓ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- Düzgün cavab yoxdur
- Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği

159. Vergiyə cəlb olunan mənfəət anlayışının mahiyyətini açıqlayın

- ✓ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- Düzgün cavab yoxdur
- Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- Cari ilin mühəsibat mənfəəti ilə keçən hesabat dövrünün mühəsibat mənfəəti arasındakı fərq
- Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət

160. Mühəsibat uçotunda D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri mühəsibat yazılışı nəyi əks etdirir?

- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ƏDV-nin büdcəyə ödənilməsini
- ✓ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni

161. Müəssisədə material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği əvəzləşdirildikdə aşağıdakı mühəsibat yazılışı verilir?

- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- ✓ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»

162. Müəssisədə torpaq vergisinin hesablanması hansı hesabın debetində uçota alınır?

- 601 «Satış»
- 801 «Ümumi mənfəət»
- 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

- ✓ 202 «İstehsalat xərcləri»

163. Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablanmışdır. Bu əməliyyatlara mühasibat uçotu yazılışı verin:

- ✓ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

164. Müəssisənin əmlakına vergi hesabladığda hansı mühasibat uçotu yazılışı verilir?

- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ✓ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

165. Müəssisənin əDV üzrə büdcəyə olan borcu aşağıdakı hesabın kreditində əks etdirilir:

- 601 «Satış»
- ✓ 521 «Vergi öhdəlikləri»
- 241 «Əvəzləşdirilən ƏDV»
- 631 «Maliyyə gəlirləri»
- 611 «Sair əməliyyat gəlirləri»

166. Təxirə salınmış vergi aktivini yaranır:

- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda
- Düzgün cavab yoxdur
- ✓ Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda

167. Təxirə salınmış vergi aktivləri:

- ✓ Aşağıdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə
- Bütün cavablar düzdür
- Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmi artırən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcminə təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

168. Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

- Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər
- Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri
- Bütün cavablar düzdür
- ✓ Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər
- Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti

169. Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

- ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti
- Düzgün cavab yoxdur
- Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
- ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri
- ✓ ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti

170. Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə əDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?
- 601 «Satış»
 - Bütün cavablar düzdür
 - ✓ 731 «Sair əməliyyat xərcləri»
 - 631 «Maliyyə gəlirləri»
 - 611 «Sair əməliyyat gəlirləri»
171. əDV-dən aşağıdakı obyektlər azad edilir:
- Özəlləşdirmək üçün dövlət müəssisələrindən alınmış əmlakın dəyəri
 - ✓ Bütün cavablar düzdür.
 - Sənişinlərin daşınması üçün metropolitenin göstərdiyi xidmətlər
 - Nizamnamə kapitalına pay şəklində qoyulmuş əmlak
 - Maliyyə xarakteri daşıyan xidmətlər
172. əDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir:
- Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
 - Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
 - Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
 - Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar
 - ✓ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.
173. 311 Emissiya gəliri hesabı hansı müəssisələrdə istifadə olunur?
- Bütün cavablar düzdür
 - Dostluq cəmiyyətlərində
 - Məhdud məsuliyyətli cəmiyyətlərdə
 - Kooperativ müəssisələrdə
 - ✓ Səhmdar cəmiyyətlərdə
174. MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:
- ✓ Kommersiya müəssisə və təşkilatlarına
 - İctimai əhəmiyyətli qurumlara
 - İctimai fondlara
 - Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
 - Büdcə təşkilatlarına
175. Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?
- Düzgün cavab yoxdur
 - ✓ Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
 - Zərərlərin ödənilməsi
 - İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri
 - Müflislik faktının təsdiq edilməsi
176. Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:
- ✓ Bütün cavablar düzdür
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 335 “Sair ehtiyatlar”
177. Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- ✓ Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
- Əsas vəsaitlərn dəyərinin artırılması
- Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
- Qeyri-maddi aktivlərin dəyərinin artırılması
- Əvəzsiz alınan dəyərlilər

178. Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

- AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən
- Qanunvericiliklə
- Nizamnamə ilə
- Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
- ✓ Nizamnamə ilə, qanunvericiliklə

179. Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- Bütün cavablar düzdür
- Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
- Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin
- Səhmdar cəmiyyətin nizamnaməsində göstərsin
- ✓ Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa

180. Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- Qeyri-maddi aktivlərin
- ✓ Bütün cavablar düzdür
- Pul vəsaitlərinin ekvivalentlərinə
- Pul vəsaitlərinin
- Əsas vəsaitlərin

181. Kapitalın tərkibinə daxildir:

- ✓ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
- Gözlənilən ödəmələr üçün ehtiyatlar
- Təsisçilərdən alınan uzunmüddətli borclar
- Nizamnamə kapitalı
- Bölüşdürülməmiş mənfəət

182. Kapital nədir?

- Düzgün cavab yoxdur
- İstehsal potensialının müəyyən səviyyəsidir
- Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir
- Mühəsibat balansının passivinin məbləğidir
- ✓ Öhdəlikləri çıxdıqdan sonra müəssisə aktivlərinin məbləğidir

183. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- Maksimal həddə malikdir
- Bütün cavablar düzdür
- Minimal və maksimal həddə malikdir
- Minimal və maksimal həddə malik deyil
- ✓ Minimal həddə malikdir

184. Xalis mənfəət məbləği necə müəyyən olunur?

- ✓ Hesabat dövrünün dekabr ayının yekun dövrriyyələri ilə
- İlin əvvəlindən artan yekunla
- Aylıq

- Hər kvartalın yekunu üzrə
- Düzgün cavab yoxdur.

185. Bölüşdürülməmiş mənfəət nədir?

- Kredior borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı
- Bütün cavablar düzdür
- Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
- ✓ Müəssisənin dövrüyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər
- Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq

186. Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri”
- ✓ Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”

187. Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- ✓ Hesabat dövrünün zərərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- Nizamnamə kapitalının artırılması üçün
- İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
- Hesabat dövrünün zərərini örtmək üçün

188. Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- ✓ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

189. Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- Düzgün cavab yoxdur
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ✓ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

190. Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:

- Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində
- ✓ Sair əməliyyat xərclərinin tərkibində
- Adi fəaliyyət növü üzrə cari xərclər kimi
- Gələcək dövrün xərcləri kimi
- Nizamnamə kapitalının azaldılması kimi

191. əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

- 192.** Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir:
- ✓ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə
 - Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə
 - Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə
 - Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə
 - Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə
- 193.** Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir:
- ✓ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
 - Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə
 - Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
 - Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə
 - Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- 194.** Nizamnamə kapitalı qiymətləndirilir:
- Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
 - Düzgün cavab yoxdur
 - Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində
 - ✓ Təsis sənədlərində elan olunmuş həcmdə
 - Səhmlərin bazar dəyəri məbləğində
- 195.** Müəssisədə yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
 - ✓ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
 - Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
 - Düzgün cavab yoxdur
 - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- 196.** Müəssisədə nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
 - ✓ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- 197.** Müəssisə tərəfindən xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
 - ✓ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
 - Bütün cavablar düzdür
 - Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
 - Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- 198.** Müəssisə tərəfindən səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”

- Düzgün cavab yoxdur
 - ✓ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
 - Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- 199.** Müəssisə tərəfindən əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
 - ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
 - Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- 200.** Müəssisədə səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
 - ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
 - Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- 201.** müəssisənin qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib. əməliyyatın mühasibat yazılışını verin.
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
 - ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- 202.** Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir?
- ✓ Nizamnamə kapitalının
 - Bütün cavablar düzdür
 - Öhdəliklərin
 - Aktivlərin
 - Mal-material ehtiyatlarının
- 203.** Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- ✓ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
 - Düzgün cavab yoxdur
 - Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- 204.** İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər”
 - ✓ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
 - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
 - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- 205.** Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği:

- Nizamnamə üzrə ehtiyata birləşdirilir
- ✓ Bölüşdürülməmiş mənfəətə birləşdirilir
- Eyni vaxtda əks etdirilən zərərlə birlikdə ləğv edilir
- Nizamnamə kapitalına birləşdirilir
- Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqda davam edir

206. Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Düzgün cavab yoxdur
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- ✓ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

207. Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Bütün cavablar düzdür
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- ✓ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

208. Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”

209. Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ✓ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

210. 751 Maliyyə xərcləri , K-t 401 Uzunmüddətli bank kreditləri nəyi əks etdirir:

- ✓ Bütün cavablar düzdür
- İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
- İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
- Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması
- Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması

211. Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

- Jurnal-order № 1
- Jurnal-order № 5
- Jurnal-order № 10
- Düzgün cavab yoxdur

212. D-t 751 Maliyyə xərcləri K-t 404 Uzunmüddətli borclar əks etdirir:

- Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
- Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri
- ✓ Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- Bütün cavablar düzdür
- Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri

213. Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
- Bütün cavablar düzdür
- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»

214. Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- Düzgün cavab yoxdur.
- D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditor borcları»
- ✓ D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

215. Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

- ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- Bütün cavablar düzdür

216. Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

- Cari öhdəliklərə
- Düzgün cavab yoxdur
- Həm cari, həm də uzunmüddətli öhdəliklərə
- ✓ Uzunmüddətli öhdəliklərə
- Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə

217. Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

- Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- Mənfəət və zərərlər haqqında hesabatda
- Düzgün cavab yoxdur
- ✓ Maliyyə hesabatının qeydlərində
- Balansda ehtiyatlar kimi

218. Öhdəliklər aşağıdakılardır:

- Səmərənin itirilməsi ilə nəticələnə biləcək borc
- ✓ Bütün cavablar düzdür
- Keçmiş hadisələrdən irəli gələn borc
- Ödənilməsi iqtisadi səməərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- Etibarlı müəyyənləşən borcun həcmi

219. Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- Mənfəət və zərərlər haqqında hesabatın
- Bütün cavablar düzdür
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- ✓ Balansın
- Kapitalda dəyişikliklər haqqında hesabatın

220. Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:

- ✓ Bütün cavablar düzdür
- Mal-material qiymətlilərin satıcılardan alınması üzrə öhdəliklər
- Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər
- Büdcəyə ödənişlər üzrə öhdəliklər
- Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər

221. Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

- ✓ Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- Dividendlərin ödənilməsi üzrə öhdəliklər
- Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər
- İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- Kreditlər üzrə öhdəliklər

222. Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

- Akkreditiv vasitəsi ilə hesablaşmalar
- Ödəniş tapşırığı
- ✓ Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.
- Inkasso ilə hesablaşmalar
- Çek vasitəsi ilə hesablaşmalar

223. Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- ✓ Bütün cavablar düzdür.
- Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə
- Verilmiş veksellərə görə olan borclar üzrə

224. Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- Normativ
- İlkin
- ✓ Balans
- Plan üzrə
- Faktiki

225. Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- Düzgün cavab yoxdur.
- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ✓ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»

226. əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»

227. Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

- Bütün cavablar düzdür
- ✓ D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»

228. Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

- D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ✓ D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»

229. D-t 502 İşçilər üçün qısamüddətli bank kreditləri K-t 223 Bank hesablaşma hesabları nəyi əks etdirir?

- ✓ İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini
- Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini
- Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini

230. Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ✓ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».
- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»

231. Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcının debitor borclarının tanınması hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ✓ Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”
- Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”

232. MHBS-na əsasən faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- ✓ Ümumiyyətlə hesablanmır
- İstehsal olunmuş əhsulun həcmində mütənasib olaraq
- Xətti metodla
- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- Azalan qalıq metodu ilə

233. əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanmasıdır. əməliyyat üçün müvafiq mühasibat yazılışı aparın.

- ✓ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

234. Qeyri-maddi aktivlər satılarkən onların toplanmış amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- ✓ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”

235. Qeyri-maddi aktivlərin satılarkən onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ✓ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

236. əsas fəaliyyət istiqaməti üzrə müəssisədə istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ✓ Dt 202 “Əsas fəaliyyət məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

237. Qeyri-maddi aktivlər təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi təqdim olunan zaman hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ✓ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”

238. Qeyri-maddi aktivlər qısamüddətli kommersiya kreditinə əsasən başqa müəssisələrdən alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”

239. MHBS-na əsasən qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas hansı parametrlərə diqqət yetirilir?

- ✓ İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- Qalıq dəyəri və istismar yerinə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə

240. Müəssisənin əsas fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının əhatə dairəsindədir?

- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- ✓ MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 17 “İcarə”

- MHBS 38 “Qeyri-maddi aktivlər”

241. MHBS-na əsasən aşağıdakılardan biri müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinə daxil edilmir.

- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- ✓ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər
- Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər

242. Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- aktivin tərkibinə dəyişiklik yaranır
- aktiv və passivdə artım yaranır
- ✓ aktiv və passivin tərkibinə azalma yaranır
- düzgün cavab yoxdur
- passivin tərkibinə dəyişikliyi yaranır

243. Öhdəlik maliyyə hesabatının elementi kimi tanınmaq üçün hansı şərtləri ödəməlidir?

- şirkət tərəfindən nəzarət edilir
- dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- ödəmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
- ✓ Qeyd olunan bütün şərtləri ödəməlidir
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir

244. Öhdəliklər MMUS-a uyğun olaraq aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- bir il
- ✓ hesabat tarixindən sonrakı 12 ay
- onun tanınmasından sonrakı 12 ay
- düzgün cavab yoxdur
- cari hesabat ilində

245. Aşağıdakılardan biri müəssisənin öhdəliyini kimi təsnifləşdirilə bilər

- ödəniş üçün olan veksellər
- əməyin ödənişi üzrə borclar
- ✓ pul vəsaitlərinin ekvivalentləri
- büdcə və vergi orqanları qarşısında olan borclar
- kreditör borcları

246. D-t 402 İşçilər üçün uzunmüddətli bank kreditləri , K-t 223 Bank hesablaşma hesabları yazılış nəyi əks etdirir?

- Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsinə
- Kreditə alınmış malların ödənilməsinə
- Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri
- ✓ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsinə
- Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsinə

247. Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

- Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini
- Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ✓ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını

248. Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:
- Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa
 - ✓ Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqədirlərsə
 - Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə
 - Düzgün cavab yoxdur.
 - Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqədirlərsə
249. Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:
- Borc və kreditlərin silinməsi zamanı
 - Borcların və kreditlərin alınması zamanı
 - ✓ Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanma zamanı
 - Bütün cavablar düzdür
 - Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
250. Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:
- Kreditləşdirilməli olmayan ehtiyatlar
 - Bütün kreditor borcları
 - ✓ Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər
 - Düzgün cavab yoxdur
 - Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu
251. MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində əks etdirilir?
- 101 «Qeyri-maddi aktivlər»
 - 121 «Daşınmaz əmlaka investisiyalar»
 - 201 «Material ehtiyatları»
 - ✓ Bütün cavablar düzdür
 - 111 «Torpaq, tikili və avadanlıqlar»
252. Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:
- Balansda
 - Sintetik uçot registrlərində
 - ✓ Analitik uçot registrlərində
 - Bütün cavablar düzdür
 - Mənfəət və zərərlər haqqında hesabatda
253. Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:
- Maliyyə hesabatına qeydlərdə
 - Düzgün cavab yoxdur.
 - Mənfəət və zərərlər haqqında hesabatda
 - ✓ Balansda ehtiyatlar kimi
 - Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
254. Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:
- Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
 - Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
 - Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir
 - ✓ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
 - Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər

255. Kassirin təqsiiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir?
- Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”
 - Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
 - Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”
 - ✓ Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”
256. Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər?
- Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
 - Pul vəsaitinin kassaya mədaxil olunmamasında
 - Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında
 - ✓ Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında
 - Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında
257. Pul sənədləri 221 Kassa hesabında hansı dəyərlə uçota alınır?
- Nomunal dəyər
 - Uçot qiymətilə
 - Mümkün satış qiymətilə
 - Düzgün cavab yoxdur
 - ✓ Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
258. Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?
- Bankın çıxarışı
 - Akkreditiv
 - Ödəniş tələbnaməsi
 - ✓ Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
 - Nağd ödəniş üçün elan
259. Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?
- Ödənişin müddəti
 - Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
 - Ödənişin növü
 - ✓ Ödəyicinin bankının adı, ödənişin növü
 - Ödəyicinin bankının adı
260. Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarında nə zaman əks etdirilir?
- Ödəniş tələbnaməsi banka daxil olduqca
 - Hesablaşma hesabında pul vəsaiti olduğu zaman
 - ✓ Hesabdan pul vəsaitləri silindikcə
 - Düzgün cavab yoxdur
 - Yalnız sonuncu ödəniş edildikdən sonra
261. Alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda necə əks etdirilir?
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 538 “Digər qısamüddətli kreditör borcları” – Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Düzgün cavab yoxdur
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 521 “Vergi öhdəlikləri” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”
 - ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 521 “Vergi öhdəlikləri” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”

- 262.** Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin:
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - ✓ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Dt 221 “Kassa”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- 263.** Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
 - Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”
 - ✓ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
 - Bütün cavablar düzdür
 - Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- 264.** Xərclər hansı hesabatın tərkibində tanınır?
- balansda;
 - ✓ mənfəət və zərər haqqında hesabatda;
 - pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
 - heç bir cavab düz deyil
 - kapitalda dəyişikliklər haqqında hesabatda;
- 265.** Xərclər MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir.
- funksiyalar üzrə;
 - tanınma kriteriyası üzrə;
 - ✓ funksiyaları və mahiyyəti üzrə;
 - bütün cavablar düzdür;
 - mahiyyəti üzrə
- 266.** Müəssisədə maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?
- etibarlılıq, tamlıq
 - hesablama metodu ilə uçot;
 - əhəmiyyətlilik;
 - ✓ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama metodu ilə uçot;
 - təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
- 267.** Mühasibat uçotunda məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri aşağıdakı qruplara bölünür:
- daimi və dəyişən xərclərə;
 - ✓ birbaşa və dolayı xərclərə;
 - planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
 - bir elementli və kompleks xərclərə;
 - istehsal və qeyri istehsal xərclərinə;
- 268.** Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışının məzmununu açıqlayın:
- hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
 - köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
 - ✓ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
 - bütün cavablar düzdür;
 - istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- 269.** Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışının məzmununu açıqlayın.
- müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;

- tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini
- ✓ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;
- bütün cavablar düzdür;
- büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini

270. Aşağıdakı yazılışlardan biri mühasibat uçotunda inzibati xərclərin silinməsinə əks etdirir

- D-t 202 “İctehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
- D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”
- ✓ D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”
- düzgün cavab yoxdur;
- D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”

271. Aşağıdakı mühasibat yazılışlarından biri hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsinə əks etdirir:

- D-t 202 “İctehsalat xərcləri”, K-t 711 “Kommersiya xərclər”
- D-t 601 “Satış”, K-t 711 “Kommersiya xərcləri”
- D-t 801 “Ümumi mənfəət”, K-t 701 “Satışın maya dəyəri”
- ✓ D-t 801 “Ümumi mənfəət”, K-t 711 “Kommersiya xərcləri”
- D-t 204 “Hazır məhsul”, K-t 731 “Sair əməliyyat xərcləri”

272. Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsində bu prinsip əsas götürülmüşdür:

- əhəmiyyətlik;
- ✓ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək
- ehtiyatlılıq;
- bütün cavablar düzdür;
- dürüstlük və tamlıq;

273. Aşağıdakılardan hansı əsas əməliyyat gəlirlərinə aiddir?

- məhsul və mal satışından əldə olunan gəlirlər
- podrat müqavilələri üzrə gəlirlər
- əsas vəsaitlər satışından əldə olunan gəlirlər
- ✓ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;

274. aşağıdakılardan hansı sair əməliyyat gəlirlərinə aiddir:

- ✓ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- proqram təminatının satışından əldə olunan gəlir;
- əməliyyat icarəsi üzrə gəlir
- düzgün cavab yoxdur;
- reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir

275. Mühasibat uçotunda əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- ✓ 601” Satış; 602” Satılmış malların qaytarılması və ucuzlaşdırılması; 603 “Verilmiş güzəştlər;
- 631 “Maliyyə gəlirləri”;
- düzgün cavab yoxdur;
- bütün cavablar düzdür
- 611 “Sair əməliyyat gəlirləri”;

276. Müəssisədə məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ✓ D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 601 “Satış”;
- D-t 611 “Sair əməliyyat gəlirləri”, K-t 217 “Digər dısamüddətli debitor borcları”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 611 “Sair əməliyyat gəlirləri”;

- bütün cavablar düzdür;
 - D-t 217 “Digər dısamüddətli debitor borcları”, K-t 601 “Satış”
- 277.** Müəssisənin başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirləri hesablanmışdır. Bu əməliyyat mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:
- D-t 211 “Kassa”; K-t 217 “Digər dısamüddətli debitor borcları”;
 - ✓ D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
 - D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
 - bütün cavablar düzdür;
 - D-t 223 “Bankdakı hesablaşma hesabı”; K-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”;
- 278.** Müəssisədə malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilmişdir:
- Düzgün cavab yoxdur;
 - D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
 - D-t 212 “Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
 - ✓ D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
 - D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- 279.** Müəssisədə materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir.
- D-t 202 “İstehsalat xərcləri”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
 - ✓ D-t 201 “Xammal və materiallar”; K-t 611 “Digər əməliyyat gəlirləri”;
 - bütün cavablar düzdür
 - D-t 201 “Xammal və materiallar”; K-t 631 “Maliyyə gəlirləri”;
 - D-t 201 “Xammal və materiallar”; K-t 531 “Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları”;
- 280.** Müəssisə tərəfindən əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- düzgün cavab yoxdur;
 - D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;
 - D-t 216 “Faizlər üzrə dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
 - ✓ D-t 214 “İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
 - D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- 281.** D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri mühasibat yazılışının mahiyyətini açıqlayın.
- Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
 - Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
 - Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini
 - ✓ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin alınması;
 - Düzgün cavab yoxdur;
- 282.** Hansı uçot informasiyası əhəmiyyətli sayılır?
- Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;
 - ✓ İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;
 - İnformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;
 - İnformasiya dəqiq olmadıqda.
 - İnformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;
- 283.** Operativ uçotda hansı məlumatlardan istifadə edilir?
- Balans tərtib etmək üçün cari informasiyalardan
 - Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
 - İşçilərin gündəlik iş çıxması haqda məlumatlardan
 - ✓ Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan

- Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan

284. Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- Ayrı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan
- Mühəsibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- ✓ Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan
- Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
- Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan

285. Hansı informasiya mühəsibat uçotunun əsası hesab edilir:

- Plan
- Normativ
- Operativ
- Proqnoz
- ✓ Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat

286. Mühəsib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- ✓ Maliyyə böhranı
- Daxili böhran
- İctimai böhran
- Hərbi böhran
- Siyasi böhran

287. Bazar iqtisadiyyatı şəraitində mühəsibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

- Büdcə uçotu
- ✓ Maliyyə, idarəetmə, vergi uçotu
- Maliyyə uçotu
- İdarəetmə uçotu
- Vergi uçotu

288. Mühəsibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

- Bu mühəsibat uçotunun gələcək inkişafını əhatə edir
- Mühəsibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
- ✓ Bazar iqtisadiyyatı şəraitində mühəsibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir
- Mühəsibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- Bu müasir təsərrüfatçılıq şəraitində mühəsibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır

289. Qanunvericilik səviyyəsində mühəsibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- ✓ “Mühəsibat uçotu haqqında” qanunla
- Ayrı-ayrı nazirlik, komitə və şirkətlərin hazırladığı təlimatla
- Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla
- Mühəsibat uçotunun hesablar planı ilə
- Mühəsibat uçotu haqda əsasnamə ilə

290. Azərbaycan Respublikasında mühəsibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- ✓ Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi
- Sosial Müdafiə Fondu
- Respublika prezidentinin işlər idarəsi
- Mərkəzi bank

291. Mühəsibat uçotu haqqında Qanuna müvafiq olaraq mühəsibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- Təşkilatın mülkiyyətçisi
- Yuxarı təşkilat
- Baş mühasib
- Menecer
- ✓ Təşkilatın rəhbəri

292. İdarəetmə qərarları hansı informasiyaya əsaslanır:

- plan və uçot;
- ✓ qeyd edilənlərin hamısı
- uçot və analitik;
- texnoloji və uçot;
- plan və normativ;

293. İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- ✓ daxili istifadəçilərə;
- a və b cavabları doğrudur.
- ictimaiyyətə
- icra hakimiyyəti orqanlarına
- xarici istifadəçilərə;

294. Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- ✓ maliyyə və idarəetmə
- operativ və budcə
- idarəetmə və budcə uçotu
- maliyyə və statistika uçotu
- operativ və statistik uçot

295. İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir?

- Statistik uçotun
- Vergi uçotunun
- ✓ Muhabat uçotunun
- Maliyyə uçotunun
- Təsərrüfat uçotunun

296. İdarəetmə uçotu nədir?

- ✓ müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
- maliyyə uçotunun tərkib hissəsidir
- heçbir cavab doğru deyil
- vergi uçotunun tərkib hissəsidir
- təsərrüfat uçotunun tərkib hissəsidir

297. İdarəetmə uçotu dedikdə nə başa düşülür?

- hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini
- görülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ✓ istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsi

298. İdarəetmə uçotu nədir?

- uçot prosesidir
- müəssisənin idarəetmə prosesidir
- təsərrüfat uçotunun bir növüdür

- ✓ uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir
- məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir

299. Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- ✓ istehsalat uçotu
- operativ uçot
- muhasibat-maliyyə uçotu
- vergi uçotu
- statistik uçotu

300. İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır:

- operativ və taktiki;
- heç biri doğru deyil
- ✓ operativ, taktiki və strateji;
- bütün cavablar doğrudur
- taktiki və strateji

301. İdarəetmə uçotu özündə nəyi əks etdirir:

- müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;
- heç biri doğru deyil
- müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- ✓ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;

302. İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir:

- Tənzimləmə və təhlidə;
- heç biri doğru deyil
- planlaşma və tənzimləmədə;
- uçot və təhlil;
- ✓ Planlaşma, uçot, təhlil və tənzimləmədə;

303. İdarəetmə uçotu informasiyası bunlardan hasıllardır:

- ✓ müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
- xarici istifadəçilər üçün hazırlanmış
- qeyd edilənlərdən heç biri
- uçotun bütün növləri üzrə informasiya
- maliyyə uçotu ilə əldə edilən

304. İdarəetmə uçotunun aparılmasının məqsədi:

- istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması
- maliyyə nəticələrinin müəyən edilməsi
- vergi bəyannamələrinin tərtibi
- xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi
- ✓ planlaşdırma, idarəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı

305. İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir:

- ✓ daxili istifadəçilərə
- daxili və xarici istifadəçilərə
- ictimaiyyətə
- icra hakimiyyəti orqanlarına
- xarici istifadəçilərə

306. İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir?

- ✓ müəssisənin menecerləri
- heç biri düz deyil
- müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar
- vergi orqanları
- müəssisənin səhmdarları

307. İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?

- daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
- xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
- məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
- istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
- ✓ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək

308. Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- ✓ Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
- Əsas vəsaitlər, debitor borcları
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- Əmtəə-material ehtiyatları, kapital qoyuluşu

309. Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- Pul vəsaitini cəlb etməklə
- Bank kreditləri almaqla
- Nizamnamə kapitalı – formalaşdırmaqla
- ✓ Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- Kapital cəlb etməklə

310. Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- Əsas və dövriyyə vəsaitləri
- Əmtəə və materiallar
- Dövriyyə vəsaitləri
- İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- ✓ Dövriyyədən kənar və dövriyyə aktivləri

311. Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- ✓ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- Debitor borcları və pul vəsaitləri
- Bir ildən çox xidmət edən əşyalar
- Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar

312. Mühasibat uçotunun predmetinə nələr daxildir:

- Təşkilatın əmlakı və onların yaranma mənbələri
- Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
- Təsərrüfat əməliyyatları
- ✓ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- Təşkilatın təsərrüfat fəaliyyəti

313. Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?

- Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
- Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.
- ✓ Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- Mühasibat uçotunun predmetinin tərkib hissəsi;
- Müəssisən əmlakının ümumiləşdirilməsi metodu;

314. Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ✓ Xüsusi və cəlb edilmiş kapital
- Xüsusi kapital və sair passivlər
- Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- Kapital və ehtiyatlar, borc öhdəlikləri;

315. Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ✓ Xüsusi və cəlb edilmiş ;
- Xüsusi kapital və sair passivlər.
- Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- Kapital və ehtiyatlar, borc öhdəlikləri;

316. Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- Hesablaşmada olan vəsaitlərə;
- Əsas və dövriyyə aktivlərinə.
- Qeyri-maddi aktivlərə;
- ✓ Dövriyyə aktivlərinə;
- Əsas vəsaitlərə;

317. Müəssisənin aktivləri 150000 manat, xüsusi kapitalı 90000 manatdırsa öhdəlikləri nə qədərdir?

- 150000
- doğru cavab yoxdur
- 240000
- ✓ 60000
- 90000

318. Müəssisənin aktivləri 100000 manat, xüsusi kapitalı 60000 manatdırsa, öhdəlikləri nə qədərdir?

- 100000
- Doğru cavab yoxdur
- 160000
- ✓ 40000
- 60000

319. Müəssisənin öhdəlikləri 10000 manat, xüsusi kapitalı 70000 manatdırsa, aktivləri nə qədərdir?

- 10000
- doğru cavab yoxdur
- 70000
- 60000
- ✓ 80000

320. Müəssisənin aktivlərinin cəmi 9000, öhdəliklərinin cəmi 4800 manatdır. Xüsusi kapitalın həcmi tapın.

- 9000
- doğru cavab yoxdur
- ✓ 4200

- 13800
- 4800

321. Aşağıdakı fikrlərdən hansı yanlıştır?

- Xüsusi kapitalda olan dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
- Doğru cavab yoxdur
- Pul olmayan aktivlərdə baş verən dəyişikliklərlə nağd pulda olan dəyişikliklər tərs mütənasibdir
- Mənfəətdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə tərs mütənasibdir
- ✓ Öhdəliklərdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

13.07.2014 2100 ədəd x 4.40 azn

18.07.2014. 3150 ədəd x 4.70 azn

26.07.2014 5200 ədəd x 5 azn.

28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

322.

- ✓ 29698
- 26998
- 28969
- 28699
- 26899

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

13.07.2014 1200 ədəd x 8.20 azn

18.07.2014. 1500 ədəd x 8.70 azn

26.07.2014 2200 ədəd x 9 azn.

28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

323.

- ✓ 27872
- 22287
- 28722
- 28227
- 22782

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

13.07.2014 800 ədəd x 2 azn

18.07.2014. 950 ədəd x 2.40 azn

26.07.2014 1000 ədəd x 2.60 azn.

28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın

324.

- ✓ 4720
- 4207
- 4072
- 4027
- 4270

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

13.07.2014 700 ədəd x 3 azn

18.07.2014. 850 ədəd x 3.60 azn

26.07.2014 900 ədəd x 4.10 azn.

28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

325.

- ✓ 4693
- 4936
- 4963
- 3964
- 4396

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

13.07.2014 300 ədəd x 7 azn

18.07.2014. 450 ədəd x 7.60 azn

26.07.2014 500 ədəd x 8.20 azn.

28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

326.

- ✓ 5390
- 5093
- 5039
- 5903
- 5930

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

327. 13.07.2014 100 ədəd x 5 azn
18.07.2014. 150 ədəd x 5.60 azn
26.07.2014 200 ədəd x 6 azn.
28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ✓ 1128
- 1288
- 1300
- 1028
- [yeni cavab]
- 1328

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

328. 13.07.2014 2100 ədəd x 4.40 azn
18.07.2014. 3150 ədəd x 4.70 azn
26.07.2014 5200 ədəd x 5 azn.
28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ✓ 28795
- 27895
- 29875
- 28597
- 25789

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

329. 13.07.2014 1200 ədəd x 8.20 azn
18.07.2014. 1500 ədəd x 8.70 azn
26.07.2014 2200 ədəd x 9 azn.
28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- 29370
- 29730
- ✓ 27390
- 23790
- 20937

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

330. 13.07.2014 800 ədəd x 2 azn
18.07.2014. 950 ədəd x 2.40 azn
26.07.2014 1000 ədəd x 2.60 azn.
28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ✓ 4530
- 4750
- 4160
- 4830
- 4270

Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:

331. 13.07.2014 700 ədəd x 3 azn
18.07.2014. 850 ədəd x 3.60 azn
26.07.2014 900 ədəd x 4.10 azn.
28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ✓ 4260
- 4440
- 4620
- 4120

- 4140
332. Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:
13.07.2014 300 ədəd x 7 azn
18.07.2014. 450 ədəd x 7.60 azn
26.07.2014 500 ədəd x 8.20 azn.
28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.
- ✓ 5140
- 4900
 - 5460
 - 5220
 - 4460
333. Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur:
13.07.2014 100 ədəd x 5 azn
18.07.2014. 150 ədəd x 5.60 azn
26.07.2014 200 ədəd x 6 azn.
28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FİFO metodu ilə hesablayın.
- ✓ 1060
- 1160
 - 1260
 - 1140
 - 960
334. Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövryyə 70000, ilkin qalıq 80000 manatdırsa kredit dövryyə nə qədərdir?
- ✓ 40000
- 80000
 - 50000
 - 60000
 - 70000
335. İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, kredit dövryyə 13000 manatdırsa debet dövryyə nəqədərdir?
- ✓ 8000
- 7000
 - 10000
 - 6000
 - 5000
336. Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövryyə 70000 manat kredit dövryyə 80000 manatdırsa, ilkin qalıq nə qədərdir?
- ✓ 40000
- 30000
 - 60000
 - 70000
 - 50000
337. İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, debet dövryyə 3000 manatdırsa kredit dövryyə nəqədərdir?
- ✓ 8000
- 3000
 - 6000
 - 10000
 - 5000
338. Müəssisənin kapitalı 800000 manat, gəlirləri 400000 manat, xərcləri 300000 manat öhdəlikləri 500000 manatdırsa Aktivləri nə qədərdir?

- ✓ 1400000
- 1600000
 - 1200000
 - 2000000
 - 1800000
339. Müəssisənin Aktivləri 1400000 manat, kapitalı 800000 manat, gəlirləri 400000 manat xərcləri 300000 manatdırsa öhdəlikləri nə qədərdir?
- ✓ 500000
- 300000
 - 600000
 - 200000
 - 400000
340. 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?
- ✓ 8000
- 16000
 - 12000
 - 6000
 - 4000
341. Müəssisə 180000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 30000 manatdır. Amortizasiya xətti amortizasiya üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nəqədər olacaq?
- ✓ 30000
- 45000
 - 30000
 - 6000
 - 60000
342. Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, gəlirləri 400000 manatdırsa xərcləri nə qədərdir?
- 100000
- ✓ 300000
- 500000
 - 200000
 - 150000
343. Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, xərcləri 100000 manatdırsa gəlirləri nə qədərdir?
- ✓ 200000
- 300000
 - 150000
 - 400000
 - 100000
344. Müəssisə 14000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. ikiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?
- 20%
 - 30 %
 - 10 %

- 5 %
 - ✓ 40%
345. 01 aprel 2010-cu ildə müəssisə 60000 manat məbləğində avtomobil əldə edir. Avtomobilin gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 10000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?
- ✓ 3750
 - 4000
 - 4500
 - 5000
 - 3500
346. Nəqliyyat vasitəsi 18000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?
- 12,5 %
 - ✓ 10%
 - 17,5%
 - 20 %
 - 15%
347. Overdraft nədir?
- Müəssisənin hesabına bankda işçilərə kredit xəttinin açılmasıdır
 - Müəssisənin bank hesabının dondurulması əməliyyatıdır
 - ✓ Müəssisənin bank hesabında olan məbləğdən artıq vəsaitdən istifadə etməsidir.
 - Müəssisənin banka olan kredit borcunu vaxtında ödəyə bilməməsi zamanı hesablanmış əlavə cərimə faizləridir.
 - Müəssisənin banka borc verməsi əməliyyatıdır.
348. Mövcud qanunvericiliyə uyğun olaraq aylıq əmək haqqısı 180 azn olan işçidən (qanunla müəyyən olunmuş heç bir əlavə güzəşt yoxdur – qaçqın və ya köçkün, müharibə veteranı, əlil deyil) gəlir vergisi hansı qayda ilə tutulmalıdır?
- İşçidən gəlir vergisi tutulmamalıdır
 - İşçidən əmək haqqının 30 %-i həcmində vergi tutulmalıdır.
 - İşçidən əmək haqqı ilə minimum əmək haqqı (105 azn) arasındakı fərqin 14 %-i tutulmalıdır
 - ✓ İşçidən əmək haqqı ilə yaşayış minimumu (136 azn) arasındakı fərqin 14%-i tutulmalıdır.
 - İşçidən əmək haqqının 14%-i məbləğində vergi tutulmalıdır.
349. Dt Uzunmüddətli maliyyə qoyuluşları
Kt Hesablaşma hesabı
muhasibat yazılışı ilə uçota alınan əməliyyatın məzmununu açıqlayın:
- Kommersiya krediti ilə başqa firmanın səhmləri alınmışdır
 - ✓ Dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır
 - Qısamüddətdə satılmaq məqsədilə səhm alınmışdır
 - Qısamüddətdə satılmaq məqsədilə dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır.
 - Malsatanlardan alınmış səhmlər geri qaytarılmışdır
350. Aşağıda qeyd olunanlardan biri qeyri-maddi aktiv deyil:
- Proqram təminatı
 - Lisenziya
 - Patent
 - Qudvil
 - ✓ Səhm
351. Ehtiyatlara aid olan xüsusiyyətlərdən biri səhvdir:

- ✓ Müəssisə anbarından yalnız istehsalatda sərf olunmaq üçün məxaric olunur.
 - Ən gec 1 hesabat dövrü ərzində dövr etməsi (pula çevrilməsi) nəzərdə tutulur.
 - Müəssisənin muhasibat balansında qısamüddətli aktivlər bölməsində yer tutur.
 - Adətən, material və xammal ehtiyatları, hazır məhsul və satılmaq üçün alınmış mallardan ibarət olur.
 - Öz dəyərini istehsal olunan məhsul və ya xidmətin üzərinə birbaşa keçirir.
352. əmlak alqı-satqısı ilə məşğul olan firma dəyərini 8 ay müddətinə ödəmək şərtlə yeni bir yaşayış binası satın almışdır. Muhasibat yazılışını verin.
- Dt uzunmüddətli maddi aktivlər Kt qısamüddətli öhdəliklər
 - ✓ Dt Ehtiyatlar Kt qısamüddətli öhdəliklər
 - DT qeyri maddi aktivlər Kt qısamüddətli öhdəliklər
 - Dt qeyri-maddi aktivlər KT uzunmüddətli öhdəliklər
 - Dt Uzunmüddətli maddi aktivlər Kt uzunmüddətli öhdəliklər
353. İşçinin əmək haqqısından gəlir vergisi tutulmuşdur. Bu əməliyyatın balansa təsir növünü müəyyənləşdirin:
- Aktiv artır, aktiv azalır
 - Aktiv artır, passiv artır
 - Aktiv azalır, passiv azalır
 - Doğru cavab yoxdur.
 - ✓ Passiv artır, passiv azalır
354. Aşağıdakı hallardan birində yaranan əlavə kapital olaraq yaranmış vəsaiti firmanın ehtiyat kapitalı hesabına köçürmək mümkündür:
- Yenidənqiymətləndirmə zamanı ehtiyatların qiymətlərində artım qeydə alınmışdır
 - ✓ Firmanın səhmləri nominal dəyərindən baha qiymətlərə satılmışdır
 - Yenidənqiymətləndirmə zamanı istehsalat binasının qiymətində artım baş vermişdir
 - Doğru cavab yoxdur
 - Inventarizasiya zamanı ehtiyatların miqdarında artıqgəlmələr qeydə alınmışdır.
355. Firma yeni istehsal binası tikmək üçün bankdan uzunmüddətli kredit götürmüşdür. Həmin kreditə görə hesablanmış faiz borcu üçün muhasibat yazılışı verin.
- ✓ Dt Kapital qoyuluşu Kt Uzunmüddətli bank krediti
 - Dt istehsalat xərcləri Kt Uzunmüddətli bank krediti
 - Dt Ümumtəsərrüfat xərcləri Kt Uzunmüddətli bank krediti
 - Dt fəvqaladə xərclər Kt Uzunmüddətli bank krediti
 - Dt İdarəetmə xərcləri Kt Uzunmüddətli bank krediti
356. Qanunverciliyə görə hansı müəssisələr mütləq əDV ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər?
- Dövriyyəsi 90000 azn-dən çox olan fiziki şəxslər və 150000 azn-dən çox olan hequqi şəxslər
 - Dövriyyəsi 150000 azn-dən çox olan bütün müəssisələr
 - ✓ Dövriyyəsi 120000 azn-dən çox olan bütün müəssisələr
 - Doğru cavab yoxdur
 - Dövriyyəsi 90000 azn-dən çox olan bütün müəssisələr
357. MMUS-a əsasən maliyyə hesabatında hesabat tarixindən sonrakı hadisələrə aiddir:
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
 - hesabat tarixi və auditor yoxlanılması tarixi baş verən hadisələr
 - ✓ maliyyə hesabatlarının hesabatı tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə
 - bütün cavablar düzgündür
 - hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
358. MMUS-a əsasən maliyyə hesabatında yol verilmiş əhəmiyyətli səhvlər:
- maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır

- ✓ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
- Düzgün cavab yoxdur
- hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır

359. Müəssisənin passivlərinin əmələgəlmə mənbələrinə görə təsnifatı necədir?

- ✓ xüsusi və cəlb edilmiş
- hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar
- xüsusi kapital və sair passivlər
- kapital və ehtiyatlar, borc öhdəlikləri

360. Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ✓ ehtiyatlara
- əsas vəsaitlərə
- hesablaşmada olan vəsaitlərə
- əsas və dövrü aktivlərinə
- qeyri-maddi aktivlərə

361. Amortizasiya hesablanması prosesinin mahiyyətini izah edin:

- Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ✓ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi
- Düzgün cavab yoxdur
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;

362. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi tətbiq olunmaya bilər:

- Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- Ədalətli dəyər maye dəyərini üztələyəndə;
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- Düzgün cavab yoxdur.
- ✓ Müəssisənin ləğv olunması gözləniləndə;

363. Müəssisə 300 min manata ofis alır. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- Məhz 300 min manat xərclənən zaman
- ✓ Binanın faydalı istifadə müddətində
- 300 min manat məbləğində gəlir əldə olunandan sonra;
- Məhz 300 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- Binanın istifadə olunmasının ilk ilində;

364. maliyyə bərabərliyinin düsturu aşağıdakılardan hansıdır?

- Aktivlər = Öhdəliklər + Xüsusi kapital - Gəlirlər - Xərclər;
- Aktivlər - Öhdəliklər = Xüsusi kapital - Gəlirlər - Xərclər;
- Aktivlər = Gəlirlər + Xərclər - Öhdəliklər;
- Aktivlər + Gəlirlər = Öhdəliklər + Xüsusi kapital - Xərclər.
- ✓ Aktivlər + Xərclər = Öhdəliklər + Xüsusi kapital + Gəlirlər;

365. Aşağıdakılardan biri müəssisənin öhdəliklərinə nə aid deyil:

- Ödəniş üçün olan veksellər;
- Əməyin ödənişi üzrə borclar;
- ✓ Pul vəsaitlərinin ekvivalentləri;
- Bütçə və vergi orqanları qarşısında olan borclar;
- Kreditor borcları;

366. Mühasibat balansında hansı elementlər barədə məlumat əks olunur?

- Gəlirlər, öhdəliklər və xüsusi kapital
- Gəlirlər, xərclər və dividendlər
- ✓ Aktivlər, öhdəliklər və xüsusi kapital
- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital
- Xərclər, dividendlər və xüsusi kapital

367. Aktivlərin tanınması üçün əsas şərt hansıdır?

- Uzun xidmət müddəti;
- Maddi-əşya forması;
- ✓ Gələcək iqtisadi fayda;
- Yüksək likvidlik
- Yüksək dəyəri;

368. İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanıltmamalıdır:

- Müqayisəlilik;
- Ardıcılıq;
- Proqnoz verə bilmək;
- ✓ Etibarlıq;
- Konservativlik.

369. Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- Münasiblik;
- Etibarlılıq;
- Düzgün cavab yoxdur.
- Müqayisəlilik;
- ✓ Konservativlik;

370. Mühasibat balansında nə əks olunur?

- ✓ Aktivlər, öhdəliklər və xüsusi kapital;
- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- Xərclər, dividendlər və xüsusi kapital;
- Gəlirlər, xərclər və dividendlər;

371. Müəssisənin öhdəlikləri kim qarşısında olan borcudur?

- Xeyriyyə müəssisələri;
- Anderrayterlər;
- Alıcılar;
- ✓ Kreditorlar;
- Debitorlar;

372. Müəssisənin öhdəliklərinə nə aid deyil?

- Ödəniş üçün olan veksellər;
- ✓ Pul vəsaitlərinin ekvivalentləri;
- Əməyin ödənişi üzrə borclar;
- Kreditor borcları;
- Büdcə və vergi orqanları qarşısında olan borclar;

373. Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

- Aktivlər=Kapital

- Öhdəlikər + Aktivlər
- Gəlirlər-Xərcər
- ✓ Aktivlər-Öhdəliklər
- Xüsusi kapital+Aktivlər

374. Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- ✓ Gələcək iqtisadi fayda;
- Yüksək likvidlik
- Yüksək dəyəri;
- Uzun xidmət müddəti;
- Maddi-əşya forması;

375. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- Ədalətli dəyər maya dəyərini üztələyəndə;
- Düzgün cavab yoxdur.
- Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- ✓ Müəssisənin ləğv olunması gözləniləndə;
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;

376. İnformasiya o zaman münasib hesab olunur ki o:

- Auditor yoxlamasından keçmiş olsun;
- Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın.
- ✓ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
- Obyektiv xarakter daşsın;
- Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;

377. əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- Xarici auditor tərəfindən təsdiq olunub;
- Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- Neytraldır;
- ✓ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
- Bir il üçün hazırlanıb;

378. İnformasiya nə zaman münasib hesab olunur?

- Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.
- Aşağı qiymətə əldə olunan zaman;
- ✓ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- Xarici istifadəçilərə təqdim olunmadıqda;

379. Gəlir nə deməkdir?

- ✓ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- Cari və ya gözlənilən pul ödəmələri;
- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.
- Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;

380. əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat azalıb;
- Xüsusi kapital 6000 manat məbləğində artıb;
- ✓ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;

- 381.** Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:
- Yaxın gələcəkdə ləğv olunacaq;
 - Düzgün cavab yoxdur.
 - ✓ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;
 - Dinamik inkişaf edən müəssisədir;
 - Başqa müəssisə tərəfindən satın alınacaq;
- 382.** Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?
- Gələcək iqtisadi fayda;
 - Bütün yuxarıda qeyd olunanlar.
 - Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;
 - Fəaliyyət zamanı istifadə olunan qiymətliyə;
 - ✓ Müəssisənin cari öhdəlikləri;
- 383.** Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?
- Aktivlər=Gəlirlər-Xərcər
 - Bütün yuxarıda qeyd olunan bərabərliklər.
 - Aktivlər-Öhdəliklər=Xüsusi kapital
 - Aktivlər=Kapital
 - ✓ Aktivlər=Öhdəliklər+Xüsusi kapital
- 384.** Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (əlavə1) (Sürət 29.04.2014 10:27:33)
- 66.500
 - 61.500
 - ✓ 71.500
 - 76.500
 - 81.500
- 385.** Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27)
- işçilərə əmək haqqı hesablanmışdır
 - banka olan kredit öhdəliyi geri qaytarılmışdır
 - ✓ alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
 - hesablanmış əmək haqqı ödənilmişdir
 - müəssisə kreditlə mal almışdır
- 386.** Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Sürət 29.04.2014 10:27:23)
- ✓ Aktiv və passivin tərkibində azalma yaranır
 - Düzgün cavab yoxdur
 - Passivin tərkibində dəyişiklik yaranır
 - Aktivin tərkibində dəyişiklik yaranır
 - Aktiv və passivdə atırm yaranır
- 387.** Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?
- pul vəsaitləri daxil olduqdan sonra
 - gəlirlər və xərclər müqayisə olunduqdan sonra
 - mənfəət alındıqdan sonra
 - xərclər tanındıqdan sonra
 - ✓ düzgün cavab yoxdur

- 388.** Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?
- şirkət tərəfindən nəzarət edilir
 - kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
 - ✓ bütün cavablar düzgündür
 - ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
 - dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- 389.** Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?
- aktivlərin dəyərini dəqiq ölçmək olur
 - ✓ bütün cavablar düzgündür
 - ötən hadisələrin nəticəsində meydana çıxır
 - müəssisə tərəfindən nəzarət olunur
 - kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- 390.** Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?
- uçot və hesabatın elementləri aşkarlandıqda
 - düzgün cavab yoxdur
 - ✓ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - elementlərin tanınma meyarlarına uyğunluğu
- 391.** Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?
- maliyyə uçotu və hesabatın məqsədini
 - ✓ bütün cavablar düzgündür
 - kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
 - maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını
 - maliyyə uçotu və hesabatın elementlərini
- 392.** MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:
-]onun tanınmasından sonrakı 12 ay
 - düzgün cavab yoxdur
 - bir il
 - cari hesabat ilində
 - ✓ hesabat tarixindən sonrakı 12 ay
- 393.** Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?
- aktivlər, kapital və gəlirlər
 - ✓ aktivlər, öhdəliklər və kapital
 - gəlirlər, xərclər və kapital
 - gəlirlər, öhdəliklər və kapital
 - aktivlər, öhdəliklər və gəlirlər
- 394.** Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?
- $O=A-K+G-R$
 - ✓ $A=K+\ddot{O}$
 - $A=K+\ddot{O}+G$
 - $A=K+\ddot{O}+G-R$
 - $K=A+\ddot{O}-R$
- 395.** Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?

- Balans, ikili yazılış üsulu;
- ✓ Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;
- Sənədləşmə, inventarlaşma;
- İnventarlaşdırma.

- Qiymətləndirmə, balans, hesablar sistemi;

403. Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər: (Sürət 29.04.2014 10:28:41)

- ✓ kassa, hesablaşma və kredit əməliyyatları
- hesablaşma əməliyyatları
- kassa əməliyyatları
- bütün cavablar düzgündür
- kredit əməliyyatları

404. Mühəsibat balansının tanınmasını tam xarakterizə et: (Sürət 29.04.2014 10:28:20)

- Mühəsibat balans-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
- Mühəsibat balans-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
- Mühəsibat balans-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur
- Mühəsibat balans-mühəsibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
- ✓ Mühəsibat balans-iqtisadi informasiyaların qruplaşdırma üsuludur

405. Mühəsibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Sürət 29.04.2014 10:28:14)

- İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
- Göstəricilərin əhəmiyyətliyi;
- ✓ İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;
- İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi
- İnformasiyanın dürüslüyü və tamlığı;

406. Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Sürət 29.04.2014 10:28:06)

- ✓ təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
- qiymətli daşların tullantıları
- məişət əşyaları
- bütün cavablar düzgündür
- zərgərlik məmulatlarını

407. Əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53)

- Brutto-balans;
- ✓ Netto-balans;
- Likvid balans.
- Giriş balansı;
- Nəticə balansı;

408. Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43)

- ✓ 5.500
- 7.500
- düzgün cavab yoxdur
- 7.700
- 5.000

409. Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (əlavə 1) (Sürət 29.04.2014 10:27:39)

- ✓ 63.000
- 58.000
- 78.000
- 53.000
- 73.000

410. Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:36)

- ✓ 82.000
- 122.000
- 127.000
- 117.000
- 87.000

411. Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59)

- Mühəsibat uçotunun hesabları
- Balansın valyutası
- Balansın bərabərliyi
- Balansın aktiv və passivinin eyniliyi
- ✓ Balansın maddələri

412. Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:46)

- ✓ 87.500
- 82.500
- 97.500
- düzgün cavab yoxdur
- 92.500

413. 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

- Martda;
- Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
- ✓ Fevralda;
- Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;
- İşçilər əmək haqqını alan vaxt;

414. Hesablanmış xərclər o xərclərdir ki:

- Tanınıb, ödənilib və uçotda əks olunub;
- Ödənilib lakin hələ uçotda əks olunmayıb.
- ✓ Tanınıb lakin hələ ödənilməyib;
- Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;

415. Gələcək dövrün xərcləri o xərclərdir ki:

- Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
- Tanınıb, ödənilib və uçotda əks olunub;
- ✓ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- Tanınıb lakin hələ ödənilməyib;

416. Hesablanmış gəlir o gəlirdir ki:

- Qazanılıb, əldə olunub və uçotda əks olunub;
- Əldə olunub və uçotda əks olunub.
- Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- ✓ Qazanılıb, lakin hələ əldə olunmayıb;

- 417.** Hesabların korrektəsi nə üçün edilir?
- Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildə.
 - Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
 - ✓ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
 - Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
 - Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
- 418.** Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?
- ✓ Binanın faydalı istifadə müddətində;
 - 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
 - Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
 - Məhz 500 min manat xərclənən zaman;
 - Binanın istifadə olunmasının ilk ilində;
- 419.** Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?
- Aktivlər və öhdəliklər;
 - Xüsusi kapital və öhdəliklər.
 - Müəssisənin kreditörələri;
 - ✓ Gəlirlər və xərclər;
 - Müəssisənin müştəriləri;
- 420.** Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?
- Maliyyə hesabatının tərtib olunması tarixinə.
 - Ayın axırında;
 - İlin sonunda;
 - ✓ Xidmətin göstərilməsi tarixinə;
 - Pul vəsaitlərinin əldə olunması tarixinə;
- 421.** Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:
- Maliyyə hesabatı tərtib olunan zaman.
 - Pul vəsaitləri əldə olunan zaman;
 - ✓ Gəlir əldə olunan zaman;
 - Ayın axırında;
 - Mənfəətdən vergi ödənilən zaman;
- 422.** Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:
- Gəlirlər;
 - Aktivlər
 - Xüsusi kapital.
 - Gəlirlərin azalmasının kontraktiv hesabı;
 - ✓ Öhdəliklər;
- 423.** Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?
- Əvvəlcədən ödənilən icarə haqqı;
 - ✓ Kreditlə göstərilən xidmətlər;
 - Bütün cavablar düzgündür.
 - Ədəbiyyata iki illik yazılışın satışı;
 - Abunəçinin satışı;
- 424.** Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
 - Əldə olunub, lakin uçotda əks olunmayıb.
- ✓ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
 - Qazanılıb, lakin hələ əldə olunmayıb;
425. X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?
- ✓ 31 iyulda;
- 02 avqustda.
 - 06 avqustda;
 - 05 avqustda;
 - 01 avqustda;
426. Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:
- Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
 - Öhdəliklərin uçotu hesabının debeti və krediti
 - Xərclərin uçotu hesabının debeti və krediti
 - Aktivlərin uçotu hesabının debeti və krediti
- ✓ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
427. Öhdəlik və gəlir hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?
- ✓ Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;
- Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
 - Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
 - Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
 - Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
428. Korrektəedici yazılışlar nə üçün zəruridir?
- Düzgün cavab yoxdur.
 - Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
 - Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- ✓ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;
429. Korrektəedici yazılışlar nədir?
- Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
 - Yalnız mühasibat balansı hesablarında edilir;
 - Mühasibat uçotu sistemi lazımi şəkildə işləyərsə, lazım deyil;
 - Bütün qeyd olunanlar düzdür.
- ✓ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
430. 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?
- 05 dekabr
 - 30 dekabr
 - 01 dekabr
- ✓ 30 noyabr
- 10 dekabr
431. Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:
- Aktivlərlə öhdəliklərin;

- ✓ Sərf olunan əməyin və əldə olunan nəticənin;
 - Debitor və kreditor öhdəliklərinin.
 - Pul məxaricinin və pul mədaxilinin;
 - Dividendlər və səhmdarların investisiyalarının;
- 432.** Dövrilik fərziyyəsinə uyğun olaraq:
- Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
 - Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
 - ✓ Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;
 - Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
 - Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;
- 433.** Aktivlər və xərclər hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır?
- Öhdəliklərin uçotu ilə;
 - Heç vaxt yaranmır.
 - Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə;
 - ✓ Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlar ilə;
 - Gəlirlərin uçotu ilə;
- 434.** MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:
- ✓ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
 - Düzgün cavab yoxdur
 - maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
 - hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
 - maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
- 435.** 31 dekabr 2010-cu il tarixinə korektəedici yazılışlar edilənə qədər, ilin sonuna Sığorta xərcləri hesabının qalığı 870 manat, Sığorta üzrə gələcək dövrün xərcləri hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korektə edilmiş qalığı məbləği aşağıdakı kimidir:
- 1800 manat
 - 500 manat
 - 1370 manat
 - ✓ 2670 manat
 - 870 manat
- 436.** 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ İcarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korektəedici yazılışı etməli:
- DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat
 - DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 3000 manat
 - DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” – 6000 manat
 - ✓ DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat
 - DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” – 1000 manat
- 437.** 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalığı məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korektəedici yazılışı etməlidir?
- ✓ DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 1500 manat
 - DT “Materiallar” – 2000 manat, KT “Material xərcləri” – 2000 manat
 - DT “Material xərcləri” – 2000 manat, KT “Materiallar” – 2000 manat
 - DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 2000 manat
 - DT “Materiallar” – 1500 manat, KT “Material xərcləri” – 1500 manat
- 438.** X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği Dəftərxana ləvazimatları hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korektəedici yazılış edilməlidir:

- DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat
- DT “Dəftərxana ləvazimatları” – 1200 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat
- DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Kassa” - 800 manat
- ✓ DT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat, KT “Dəftərxana ləvazimatları” – 800 manat
- DT “Dəftərxana ləvazimatı xərcləri” – 1200 manat, KT “Dəftərxana ləvazimatları” – 1200 manat

439. MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- ✓ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr
- bütün cavablar düzgündür
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr

440. Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir?

- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- düzgün cavab yoxdur
- ✓ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini; gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini

441. Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- Düzgün cavab yoxdur.
- Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;
- ✓ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;

442. Aşağıdakı fikirlərdən hansı düz deyil?

- ✓ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunlaşdırılması üçün zəruridir;
- Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
- Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
- Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
- Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;

443. Amortizasiya olunan dəyərə nisbətə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
- Düzgün cavab yoxdur.
- ✓ Xətti metod;
- Azalan qalıq metodu;
- Məhsulun həcminə bərabər silinmə metodu;

444. Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- Xətti metod və azalan qalıq metodu;
- Xətti metod;
- Azalan qalıq metodu;
- ✓ Məhsulun həcminə bərabər silinmə metodu;
- Düzgün cavab yoxdur.

445. Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;
- Düzgün cavab yoxdur.

- ✓ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
 - Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
 - Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;
- 446.** Aktivin qalıq dəyəri nəyə bərabərdir?
- ✓ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərində;
 - İlk dəyərini çıxmaqla bazar dəyərində;
 - Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
 - Aktivin bərpa dəyərində;
 - Cari təmir xərclərini çıxmaqla bazar qiymətində.
- 447.** Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərində hansı üsulla silinməsi prosesidir?
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
 - Bərabər və obyektiv üsulla;
 - Qısaltılmış müddətdə və etibarlı şəkildə;
 - ✓ Sisteməlik və səmərəli əsasla;
 - Konservativ bazar yanaşması əsasında;
- 448.** əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?
- Likvidlik dəyəri və maya dəyəri.
 - Faydalı istifadənin qiymətləndirmiş müddəti;
 - Likvidlik dəyəri;
 - ✓ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
 - Maya dəyəri;
- 449.** Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?
- Bütün qeyd olunanlar düzdür.
 - Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
 - Ədalətli dəyərində əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
 - Cari dövrün xərclərinə aid edilən məbləği;
 - ✓ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
- 450.** Torpağın maya dəyərində daxil deyil:
- Bütün qeyd olunanlar düzdür.
 - ✓ Əmlak üzrə illik vergi;
 - Əmlak üzrə agentliklərin komissiya xərcləri;
 - Alıcı tərəfindən ödənilən əmlak vergisi;
 - Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
- 451.** əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:
- İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
 - Torpaq, bina və tikililər.
 - ✓ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
 - Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
 - Torpaq, əmlak, mebel, avadanlıqlar;
- 452.** İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?
- Alətlər və ləvazimatlar
 - Nəqliyyat vasitələri
 - Aparatura və avadanlıq
 - Mebel
 - ✓ Torpaq

453.	əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir? • Əhəmiyyətli məbləğ təşkil edənə qədər heç yerdə əks olunmur; • Uçotda və maliyyə hesabatında əks olunmur. ✓ Baş verdikcə xərclərə silinir; • Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır; • “Yığılmış amortizasiya” hesabının debetinə silinir;
454.	Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?
	• Cari ildə gəlirin artmasına; • Aktivin ədalətli dəyərinin artmasına. • Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcminə yenidən baxılmasına və dəyişməsinə; • Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına; ✓ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
455.	01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyekti əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna Amortizasiya ayırmaları hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?
	• 10 il • 4 il ✓ 3 il • 5 il • 8 il
456.	01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?
	• 6888 manat; • 10888 manat; • 10000 manat; • 3000 manat. ✓ 6000 manat;
457.	01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?
	• 5000 manat • 8000 manat. ✓ 10000 manat; • 7500 manat • 3750 manat;
458.	Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?
	• 60000 manat ✓ 36000 manat • 30000 manat • 32400 manat • 54000 manat
459.	01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?
	• 7200 manat;

- 9000 manat.
• 5400 manat;
✓ 4725 manat;
• 6300 manat;
460. Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakı əlavə xərcləri çəkir:
Hüquqşünasların xərcləri – 1500 manat
Agentin komissiyası - 1130 manat
Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat
Müqavilənin qeydiyyatı xərcləri – 560 manat
Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?
- 36000 manat
• 49370 manat
✓ 39370 manat
• 39610 manat
• 37690 manat
461. 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə Torpaq hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?
- 1000 manat;
• 3000 manat;
• 1500 manat;
• 2000 manat;
✓ 0 manat;
462. Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?
- ✓ 40%;
• 5%;
• 20%;
• 50%;
• 25%;
463. Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?
- 10,00 %;
• 8,00 %.
✓ 12,50 %;
• 4,00 %;
• 1,00 %;
464. Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?
- ✓ Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
• Mənəvi köhnəlmə faktoru;
• Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
• Aktivin məqsədli istifadəsi;
• Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;
465. əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:
- Aktivin qiymətdən düşməsi;
• Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.
• Aktivin dəyərinin artması;
✓ Dəyərin silinməsi;
• Yığılmış xərc;

- 466.** Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?
- 60000 manat;
 - 62000 manat;
 - ✓ 72000 manat;
 - 65000 manat;
 - 67000 manat;
- 467.** Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?
- 34000 manat
 - 24000 manat
 - 20000 manat
 - Maya dəyərini müəyyən etmək mümkün deyil.
 - ✓ 30000 manat
- 468.** Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditör borcları”
 - ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
- 469.** Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:
- ✓ Debet 111 – 2 “Tikililər – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
 - Debet 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
 - Debet 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
 - Düzgün cavab yoxdur
 - Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- 470.** Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar”
 - ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - bütün cavablar düzgündür
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- 471.** Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
 - ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 152 “Birgə müəssisələrə investisiyalar”
 - düzgün cavab yoxdur
 - Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 301 “Nominal (nizamnamə) kapital”
- 472.** Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:
- Дебет 111 – 1 “Torpaq – Dəyər” Кредит 223 “Bank hesablaşma hesabları”
 - Дебет 121 “Daşınmaz əmlaka investisiyalar” Кредит 113 – 3 “Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar”
 - ✓ Дебет 121 – 1 “Torpaq – Dəyər” Кредит 223 “Bank hesablaşma hesabları”
 - bütün cavablar düzgündür
 - Дебет 111 – 1 “Torpaq – Dəyər” Кредит 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması”
- 473.** Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- Debet 202 “İstehsalat məsrəfləri” Kredit 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”
- Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- Debet 711 “Kommersiya xərcləri” Kredit 112 “Torpaq, tikili və avadanlıqlar”
- ✓ düzgün cavab yoxdur
- Debet 202 “İstehsalat məsrəfləri” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

474. Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

- 701-ci hesabda “Satışın maya dəyəri”
- ✓ 731-ci hesabda “Sair əməliyyat xərcləri”
- 721-ci hesabda “İnzibati xərclər”
- düzgün cavab yoxdur
- 711-ci hesabda “Kommersiya xərcləri”

475. əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:

- Дебет 601 “Satış” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- Дебет 631 “Maliyyə gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- bütün cavablar düzgündür
- ✓ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”

476. Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:

- Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 601 “Satış”
- Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 631 “Maliyyə gəlirləri”
- ✓ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 731 “Sair əməliyyat xərcləri” Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”
- düzgün cavab yoxdur
- Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”

477. əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- Дебет 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya” Кредит 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- ✓ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”
- düzgün cavab yoxdur
- Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

478. əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ✓ Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 223 “Bank hesablaşma hesabları”
- düzgün cavab yoxdur
- Дебет 191 “Gələcək hesabat dövrlərin xərcləri” Кредит 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

479. Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- Дебет 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Кредит 223 “Bank hesablaşma hesabları”
- Дебет 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Кредит 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”
- ✓ Дебет 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Кредит 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- bütün cavablar düzgündür
- Дебет 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları” Кредит 223 “Bank hesablaşma hesabları”

480. Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:

- Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- Дебет 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Кредит 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”

- ✓ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- düzgün cavab yoxdur
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditör borcları"

481. Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:

- Debet 202 "İstehsalat məsrəfləri" Kredit 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri"
- Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 434 "Faizlər üzrə uzunmüddətli kreditör borcları"
- düzgün cavab yoxdur
- ✓ Debet 751 – 3 "Maliyyə icarəsi üzrə faiz xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərinin xərcləri"

482. Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
- ✓ Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
- düzgün cavab yoxdur
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"

483. Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
- ✓ Debet 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
- Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
- düzgün cavab yoxdur
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"

484. Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Debet 223 "Bank hesablaşma hesabları" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"
- Debet 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- düzgün cavab yoxdur
- ✓ Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"

485. İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ✓ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditör borcları"
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları"
- Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
- düzgün cavab yoxdur
- Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"

486. əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir:

- Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
- Debet 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərin xərcləri"
- düzgün cavab yoxdur
- ✓ Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditör borcları" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditör borcları"

487. əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"

- Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 221 “Kassa”
- ✓ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
- bütün cavablar düzgündür
- Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

488. əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ✓ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
- Debet 221 “Kassa” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
- düzgün cavab yoxdur
- Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 443 “Alınmış uzunmüddətli avanslar”

489. Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:

- Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
- bütün cavablar düzgündür
- ✓ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”

490. Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- ✓ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 601 – 5 “Əməliyyat icarəsi üzrə gəlir”
- bütün cavablar düzgündür
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”

491. Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- bütün cavablar düzgündür
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

492. Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:

- ✓ 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar
- 121 “Daşınmaz əmlaka investisiyalar”
- düzgün cavab yoxdur
- 113 – 3 “Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar”
- 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

493. əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibsə, onda:

- Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;
- Mənfəət dərhal hesabatda əks etdirilir;
- ✓ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;
- Düzgün cavab yoxdur.
- Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;

494. Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

- Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərinə malik olur;
- Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;
- Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;

- ✓ Bu aktivlər eyni funksiyanı yerinə yetirir;
• Düzgün cavab yoxdur.
- 495.** Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?
- Maya dəyərini müəyyən etmək mümkün deyil.
✓ 40000 manat
• 38000 manat
• 42000 manat
• 20000 manat
- 496.** Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:
- Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;
• Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
• Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
• Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;
✓ Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;
- 497.** 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?
- 20000 manat məbləğində xaricolmadan olan mənfəət
• 35000 manat məbləğində xaricolmadan olan zərər;
• 135000 manat məbləğində xaricolmadan olan zərər;
• 55000 manat məbləğində xaricolmadan olan mənfəət;
✓ 55000 manat məbləğində xaricolmadan olan zərər;
- 498.** əgər əsas vəsait obyektini silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:
- ✓ Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
• Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;
• Düzgün həyat yoxdur.
• Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;
• Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;
- 499.** əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?
- Aktivin ilkin və qalıq dəyərinin;
• Aktivin ilkin və bərpa dəyərinin;
• Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
✓ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
• Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
- 500.** əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:
- Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir
• Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
• Adətən ikinci dərəcəli xərclərlə aid edilir;
✓ Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
• Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;
- 501.** Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?
- Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
• Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;

- Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)
- Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;
- ✓ Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;

502. Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- İlk dəfəyə və faydalı iqtifadə müddətinə
- İstehsal olunan məhsulun həcminə və faydalı iqtifadə müddətinə
- Qalıq dəyəri və istismar yerinə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- ✓ Qalıq dəyərində və faydalı iqtifadə müddətinə

503. Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- MHBS 16 “Əsas vəsaitlər”
- ✓ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
- MHBS 17 “İcarə”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- MHBS 38 “Qeyri-maddi aktivlər”

504. Hansı aktiv 38 Qeyri-maddi aktivlər -in tətbiqi sferasına aid deyil?

- Lisenziya və fransız
- Ticarət nişanı
- ✓ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- Firma adları
- Proqram təminatı

505. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Düzgün cavab yoxdur
- Eksport qiymətləndirmə
- ✓ Razılaşdırılmış dəyərlə
- Qalıq dəyərlə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə

506. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Düzgün cavab yoxdur
- Qalıq dəyərlə
- ✓ Razılaşdırılmış dəyərlə
- Eksport qiymətləndirmə

507. Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- Xüsusi kapitala
- Qısamüddətli öhdəliklərə.
- Cari istehsal və tədavül xərclərinə
- ✓ Uzunmüddətli investisiyalara
- Maliyyə qoyuluşlarına

508. Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- Uzun faydalı istifadə müddəti ilə;
- Yüksək dəyəri ilə;
- ✓ Maddi-əşya formasının olmaması ilə;
- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- Nisbətən yüksək likvidliyi ilə

509. Qeyri-maddi aktivlər necə uçot obyektidir?
- ✓ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Yüksək dəyərə malik olan
 - Daimi və ya uzun müddət gəlir gətirən
 - Fiziki xassəyə malik olmayan
 - Yüksək likvidli
510. Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?
- ✓ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
511. Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?
- ✓ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”
512. Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?
- ✓ İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- Qalıq dəyərində və istehsal olunan məhsulun həcmində
 - Faydalı istifadə müddətinə və istismar yerinə
 - Qalıq dəyəri və istismar yerinə
 - İstehsal olunan məhsulun həcmində və faydalı istifadə müddətinə
513. Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:
- 5000 manat
 - 6500 manat
 - 1500 manat
 - ✓ 3500 manat
 - 14000 manat
514. Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?
- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
 - Düzgün cavab yoxdur
 - Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına
 - Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
 - ✓ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
515. Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?
- Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
 - Ticarət markaları
 - ✓ Sərnışinlərin daşınmasına icazə və istehsal kvotaları
 - Patent və mal nişanları
 - Firma şüarları
516. Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- ✓ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər

517. Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət
- ✓ Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi
- Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi
- Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
- Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi

518. MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

- Aktiv əldə olunanda
- ✓ Aktiv istifadə üçün yararlı olduğu zaman
- Hesablanmır
- Aktiv mədaxil olunanda
- Aktiv tanınanda

519. əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- ✓ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
- Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
- Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot

520. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
- Düzgün cavab yoxdur
- Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir
- ✓ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir

521. Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- ✓ Ümumiyyətlə hesablanmır
- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- Xətti metodla
- İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
- Azalan qalıq metodu ilə

522. Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ✓ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

523. İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ✓ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

524. Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
- ✓ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”

525. Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?

- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 17 “İcarə”
- ✓ MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

526. Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- ✓ Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür
- Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər

527. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət
- Nəzarət və gələcək iqtisadi səmərə
- ✓ İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi)

528. Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- ✓ Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ
- Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ

529. Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”
- Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ✓ Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”

530. əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

- ✓ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

531. Pay qiymətli kağızlarına aiddir:

- İstiqrazlar
- ✓ Səhmlər
- Depozit sertifikatı
- Əmanət kitabçaları
- Veksellər

532. Qiymətli kağızların kurs dəyəri nədir?

- İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ✓ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur
- Qiymətli kağızların blankında göstərilən məbləğ

533. Qiymətli kağızların emissiya dəyəri nədir?

- ✓ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur
- Qiymətli kağızların blankında göstərilən məbləğ

534. Qiymətli kağızların nominal dəyəri nədir?

- İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur
- ✓ Qiymətli kağızların blankında göstərilən məbləğ

535. Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- Bankın uzunmüddətli kreditləri
- Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- Vergi üzrə büdcə qarşısında olan borclar
- Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
- ✓ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları

536. Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- ✓ Mənfəət
- Gələcək xərclər və ödəmələr üçün ehtiyat
- Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
- Bankın uzunmüddətli kreditləri
- Nizamnamə kapitalı

537. Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- ✓ Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
- Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
- Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
- Düzgün cavab yoxdur
- Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri

538. Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- Xeyriyyə
- Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
- Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
- Düzgün cavab yoxdur
- ✓ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəştə əldə etmək üçün

539. Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- Pay və borc
- Adlı və təqdim edənə
- İnvestisiya və qeyri-investisiya
- ✓ Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət

540. Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ✓ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Qalıq dəyəri ilə
- Bərpa dəyəri ilə
- Nominal dəyəri ilə
- Alış dəyəri ilə

541. Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- Pay və borc
- Adlı və təqdim edənə
- İnvestisiya və qeyri-investisiya
- ✓ Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət

542. İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- Pay və borc
- Dövlət və qeyri-dövlət
- İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
- ✓ Törəmə, asılı və sair müəssisələr

543. Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ✓ Pay və borc
- Adlı və təqdim edənə
- İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət

544. Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- İnvestisiya və qeyri-investisiya
- Pay və borc
- Adlı və təqdim edənə
- Pul bazarına və kapital bazarına
- ✓ Dövlət və qeyri-dövlət

545. Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə

- ✓ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- Qoyuluşun müddətinə və yerinə

546. Maliyyə qoyuluşu – nəyə investisiya qoyulmuşdur?

- Əsas vəsaitlərə
- Qeyri-maddi aktivlərə
- İstehsal ehtiyatlarına
- Torpaq sahələrinə
- ✓ Başqa müəssisələrin nizamnamə kapitalına

547. Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- ✓ 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

548. əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ✓ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”

549. Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- ✓ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

550. İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
- Faiz, dividend və kapitalın dəyərinin artması şəklində
- Faiz və icarə haqqı şəklində
- ✓ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
- Kapitalın dəyərinin artması şəklində

551. Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 17 “İcarə”
- ✓ MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 40 “İnvestisiya mülkiyyəti”
- MHBS 11 “Tikinti üzrə müqavilələr”

552. İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- Dividend və kapitalın dəyərinin artması kimi
- ✓ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- Faiz və icarə haqqı kimi

553. Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- ✓ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

554. Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- ✓ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

555. Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ✓ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

556. Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ✓ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

557. Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

558. Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

559. Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 801 “Ümumi mənfəət (zərər)”

560. İcarəyə verən müəssisədə hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174-2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”

- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- Debet 223 “Bank hesablaşma hesabları” Kredit 601-5 “Əməliyyat icarəsi üzrə gəlir”
- Bütün cavablar düzgündür
- ✓ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”

561. İcarədar tərəfindən əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- Debet 408 “Digər uzunmüddətli fəzi xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
- Bütün cavablar düzgündür
- ✓ Debet 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor” Kredit 221 “Kassa”
- Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

562. əmlakın icarəyə alınması icarədərdə aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ✓ Debet 191 “Gələcək hesabat dövrlərinin xərcləri” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”
- Debet 191 “Gələcək hesabat dövrlərinin xərcləri” Kredit 242-1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri”
- Düzgün cavab yoxdur
- Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
- Debet 191 “Gələcək hesabat dövrlərinin xərcləri” Kredit 535-2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”

563. İcarəyə verən müəssisədə maliyyə icarəsi üzrə birinci ilin icarə ödənişi hesablanmışdır:

- Debet 223 “Bank hesablaşma hesabları ” Kredit 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları”
- Düzgün cavab yoxdur
- Debet 174-1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları” Kredit 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları”
- ✓ Debet 214-1 “Maliyyə icarəsi qısamüddətli debitor borcları” Kredit 174 -1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesabları ” Kredit 174 -1 “Maliyyə icarəsi uzunmüddətli debitor borcları”

564. Maliyyə icarəsi ilə əsas vəsaitlər əldə olunduqda aşağıdakı mühasibat yazılışı verilir:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- Düzgün cavab yoxdur
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 535-1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”

565. əsas fəaliyyət istiqaməti üzrə istifadə olunan vəsait obyektlərinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- ✓ Debet 202 “İstehsalat məsrəfləri” Kredit 112 “Torpaq, tikili və avadanlıqlar-Amortizasiya”
- Düzgün cavab yoxdur
- Debet 112 “Torpaq, tikili və avadanlıqlar-Amortizasiya” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar-Dəyər”
- Debet 112 “Torpaq, tikili və avadanlıqlar-Amortizasiya” Kredit 122 “Daşınmaz əmlak investisiyalar-Amortizasiya”
- Debet 122 “Daşınmaz əmlak investisiyalar-Amortizasiya” Kredit 121 “Daşınmaz əmlak investisiyalar-Dəyər”

566. İstehsal sferasında fəaliyyət göstərən firmalarda torpaq, tikili və avadanlıqların satışından mənfəət uçotda əks etdirilir:

- Debet 611 “Sair əməliyyat gəlirləri” 341 Hesabat dövrünün xalis mənfəəti
- düzgün cavab yoxdur
- Debet 601 “Satış” Kredit “Ümumi mənfəət (zərər)”
- ✓ Debet 611 “Sair əməliyyat gəlirləri” Kredit 801 “Ümumi mənfəət (zərər)”
- Debet 631 “Maliyyə gəlirləri” Kredit 801 “Ümumi mənfəət (zərər)”

567. Torpaq sahəsinin satışı ilə əlaqədar xərclər uçota alınır:

- 701-ci hesabda “Satışın maya dəyəri”
- düzgün cavab yoxdur
- 721-ci hesabda “İnzibati xərclər”
- ✓ 731-ci hesabda “Sair əməliyyat xərcləri”

- 711-ci hesabda “Kommersiya xərcləri”

568. İnzibati məqsədlər üçün istifadə təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- Debet 202 “İstehsalat məsrəfləri” Kredit 112 “Torpaq, tikili və avadanlıqlar - Amortizasiya”
- ✓ Düzgün cavab yoxdur
- Debet 711 “Kommersiya xərcləri” Kredit 112 “Torpaq, tikili və avadanlıqlar”
- Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar - Amortizasiya”
- Debet 202 “İstehsalat məsrəfləri” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar - Amortizasiya”

569. 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 75000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 90000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- ✓ 35000 manat məbləğində xaricolmadan olan zərər;
- 20000 manat məbləğində xaricolmadan olan mənfəət
- 135000 manat məbləğində xaricolmadan olan zərər;
- 55000 manat məbləğində xaricolmadan olan mənfəət
- 55000 manat məbləğində xaricolmadan olan zərər;

570. 01 yanvar 2009-cu ildə müəssisə 34000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- 10000 manat;
- 11000 manat;
- ✓ 3000 manat.
- 6888 manat;
- 10888 manat;

571. 01 yanvar 2010-cu ildə müəssisə 35000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- 15000 manat
- 7500 manat
- ✓ 12000 manat
- 8000 manat.
- 9000 manat;

572. Müəssisə 250000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 50000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- 60000 manat
- 54000 manat
- 32400 manat
- 30000 manat
- ✓ 48000 manat

573. Gələcək dövrlərdə satılaraq gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- Debet 111-1 “Torpaq-Dəyər” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar” Kredit 113-2 “Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar”
- ✓ Debet 121-1 “Torpaq-Dəyər” Kredit 223 “Bank hesablaşma hesabları”
- bütün cavablar düzgündür
- Debet 111-1 “Torpaq-Dəyər” Kredit 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”

574. Səmdar cəmiyyətdə təsisçilərin firmaya investisiya etdiyi əsas vəsaitlər aşağıdakı mühasibat kəçürməsi ilə rəsmiləşdirilir:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar”
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 301 “Nominal (nizamnamə) kapital”

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Bütün cavablar düzgündür
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113-2 “Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar”

575. firmada əvəzsiz əldə olunan bina aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ✓ Debet 111-2 “Tikililər-Dəyər” Kredit 611-3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- Debet 113-2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Debet 113-1 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq”
- Düzgün cavab yoxdur
- Debet 121-2 “Binalar-Dəyər” Kredit 611-3 “Əvəzsiz olaraq alınmış aktivlər”

576. Müəssisədə dövlət subsidiyası əsasında əsas vəsaitlər əldə edilmişdir. Mühasibat yazılışını verin:

- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”

577. Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə səbəb olur?

- Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcmində yenidən baxılmasına və dəyişməsinə;
- ✓ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmində dəyişməsinə;
- Cari ildə gəlirin artmasına
- Aktivin ədalətli dəyərinin artmasına
- Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmində daimi saxlanmasına;

578. Müəssisə 30000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 7000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- 20%;
- ✓ 40%;
- 5%
- 50%;
- 25%;

579. 01 aprel 2010-cu ildə müəssisə 100000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 20000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- 10000 manat;
- ✓ 12000 manat;
- 18000 manat;
- 9000 manat.
- 15000manat;

580. Nəqliyyat vasitəsi 50000 manata satın alınır, onun likvidlik dəyəri 10000 manat qiymətləndirilir. 666,66 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- 10,00 %;
- 4,00 %;
- ✓ 20 %;
- 8,00 %.
- 1,00 %;

581. Aktivin qalıq dəyəri bərabərdir:

- İlkin dəyərini çıxmaqla bazar dəyərinə;
- Aktivin bərpa dəyərinə;

- ✓ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə
 - Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
 - Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- 582.** Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı prinsiplərə əsasən silinməsi prosesidir?
- Bərabər və obyektiv üsulla;
 - ✓ Sistemativ və səmərəli əsasla;
 - Konservativ bazar yanaşması əsasında;
 - Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
 - Qısaltılmış müddətdə və etibarlı şəkildə;
- 583.** əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakılardan biri nəzərə alınmır:
- ✓ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
 - Likvidlik dəyəri və maya dəyəri.
 - Likvidlik dəyəri;
 - Faydalı istifadənin qiymətləndirmiş müddəti;
 - Maya dəyəri;
- 584.** Yığılmış amortizasiya hesabının saldosu əks etdirir:
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
 - Cari dövrün xərclərinə aid edilən məbləği;
 - ✓ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
 - Bütün qeyd olunanlar düzdür
 - Ədalətli dəyər əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- 585.** Torpağın maya dəyərinə daxil edilmir:
- Əmlak üzrə agentliklərin komissiya xərcləri
 - Alıcı tərəfindən ödənilən əmlak vergisi;
 - Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
 - Bütün qeyd olunanlar düzdür.
 - ✓ Əmlak üzrə illik vergi;
- 586.** Aşağıdakılardan birinin istifadə imkanları faydalı istifadə müddətində azalmır:
- Aparatura və avadanlıq
 - ✓ Torpaq
 - Alətlər və ləvazimatlar
 - Nəqliyyat vasitələri
 - Mebel
- 587.** Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin maya dəyəri hansı məbləğlə qeyd olunmalıdır?
- 67000 manat
 - 65000 manat;
 - ✓ 72000 manat
 - 62000 manat;
 - 60000 manat;
- 588.** Daşınmaz əmlaka investisiyalar kateqoriyasından olan obyektin əsas vəsaitlər kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”
 - Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
 - Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

- düzgün cavab yoxdur
- ✓ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”

589. İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- ✓ Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- bütün cavablar düzgündür
- Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

590. İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ✓ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərər)”
- düzgün cavab yoxdur
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”

591. Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

- Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ✓ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq

592. Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ✓ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 631 “Maliyyə gəlirləri”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 641 “Fövqəladə gəlirlər”

593. Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

594. Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”
- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 222 “Yolda olan köçürmələr”

595. Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 202 “İstehsal xərcləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 201 “Material ehtiyatları”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 205 “Mallar”
- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 204 “Hazır məhsul”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 207 “Digər ehtiyatlar”

596. Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 422 “Digər təxirə salınmış vergi öhdəlikləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”

597. Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 335 “Digər ehtiyatlar”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- ✓ Dt 335 “Digər ehtiyatlar”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 311 “Emissiya gəliri”

598. Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- ✓ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”

599. Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

600. Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

601. Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 711 “Kommersiya xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 751 “Maliyyə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

602. Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

603. Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;

- Satılmış malların maya dəyəri;
- Düzgün cavab yoxdur.
- Satış üçün mövcud olan bütün malların maya dəyəri;
- ✓ Alınmış malların maya dəyəri;

604. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- Xammal və anbarda olan material
- Xammal;
- Bitməmiş istehsal
- ✓ Hazır məhsul;
- Anbarda olan material;

605. Mal ehtiyatları harada əks olunur?

- Maliyyə hesabatında öz əksini tapmır.
- Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
- Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;
- ✓ Mühasibat balansında dövryyə aktivlərinin tərkibində;
- Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;

606. Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?

- Düzgün cavab yoxdur.
- Əməliyyat xərci;
- ✓ Satılmış malın maya dəyəri;
- Satış zamanı endirimlər;
- Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;

607. Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?

- Düzgün cavab yoxdur.
- Alıcının kommersiya xərclərinin;
- Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
- ✓ Satıcının əməliyyat xərclərinin;
- Satıcının gəlirinin kontrhesabı üzrə qalığının;

608. Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- Hər il;
- Hər ay;
- Hər gün;
- ✓ Bilavasitə satış zamanı;
- Hər kvartal.

609. Inventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- Menecerlərin peşəkar rəyi;
- Düzgün cavab yoxdur.
- Onun fiziki mövcudluğu;
- ✓ Həmin mala üzrə mülkiyyət hüququ;
- Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;

Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir:

Satış – 1000000 manat

Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat

Satış zamanı endirim – 25000 manat

Satılmış malların maya dəyəri – 600000 manat

Satışın rentabelliği nə qədərdir?

- 75%

- ✓ 25%
- 50%
- 40%
- 60%

611. əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- 50 %
- 25 %
- ✓ 40 %
- 60 %
- 20 %

612. əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

- Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
- ✓ Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;
- Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
- Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;
- Düzgün cavab yoxdur.

613. Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- ✓ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;

Aşağıda müəssisənin hesablarının qalığı verilib:

Alış – 30000 manat;

Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat;

Alış zamanı endirimlər – 2500 manat;

Alış zamanı ödənilən fraxt – 1875 manat

Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- 27875 manat;
- 32500 manat;
- ✓ 29375 manat;
- 31875 manat;
- 21625 manat.

615. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- Alınmış malların bazar qiyməti;
- Satılmış malların maya dəyəri;
- ✓ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- Xalis alış;
- Bütün alınan malların maya dəyəri;

616. Alış zamanı ödənilən fraxtın dəyəri:

- Daimi hesabdır və kredit qalığına malik olur.
- Alış hesabına görə kontrhesabdır;
- ✓ Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
- Daimi hesabdır;
- Adətən kredit qalığına malik olur;

617. Konsiqnasiya müqaviləsinə görə:

	- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur. ✓ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur; - Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur; - Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur; - Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
618.	Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:
	- satıldıqda - ləğvetmə balansı tərtib olunduqda - maddi-məsul şəxs dəyişdirildikdə ✓ bütün cavablar düzgündür - illik mühasibat balansı tərtib olunduqda
619.	Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda orta maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq? 4200 manat 920 manat ✓ 1200 manat 2100 manat 3000 manat
620.	Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda FIFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq? 1305 manat ✓ 2895 manat 3135 manat 3210 manat 2570 manat
621.	Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:
	- Debet 201 “Material ehtiyatları” Kredit 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” - Debet 201 “Material ehtiyatları” Kredit 545 “Digər qısamüddətli öhdəliklər” - Debet 201 “Material ehtiyatları” Kredit 538 “Digər qısamüddətli kreditor borcları” ✓ Debet 201 “Material ehtiyatları” Kredit 244 “Təhtəl hesab məbləğlər” - Debet 201 “Material ehtiyatları” Kredit 202 “İstehsalat məsrəfləri”
622.	Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:
	- satın alınmanın faktiki maya dəyəri ilə ✓ verilmiş aktivlərin dəyəri ilə - anoloji aktivlərin dəyəri ilə - bütün cavablar düzgündür - daxilolmanın cari (bazar) dəyəri ilə
623.	Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:
	✓ faktiki maya dəyəri ilə

- uçot qiyməti ilə
- cari (bazar) qiyməti ilə
- əvəzləmə qiyməti ilə
- bərpa dəyəri ilə

624. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- ✓ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Hec bir dəyişiklik baş vermir.
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;

625. MHBS-nin tələblərinə əsasən qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman hansı parametrlərə daha çox diqqət yetirilir?

- İlk dəyəərə və faydalı iqtifadə müddətinə
- İstehsal olunan məhsulun həcminə və faydalı iqtifadə müddətinə
- Qalıq dəyəri və istismar yerinə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- ✓ Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə

626. Qeyri-maddi aktivlərin qiymətdən düşməsinin hesabatda əks etdirilmə qaydaları hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə tənzimlənir

- MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
- MHBS 17 “İcarə”
- ✓ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
- MHBS 38 “Qeyri-maddi aktivlər”

627. Aşağıdakılardan biri 38 sayılı Qeyri-maddi aktivlər adlı standartın əhatə dairəsinə aid deyil:

- Ticarət nişanı
- Lisenziya və fransıza
- ✓ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
- Firma adları
- Proqram təminatı

628. Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər mühasibatlıqda hansı ad altında təsnifləşdirilməlidir?

- Cari istehsal və tədavül xərcləri
- Maliyyə qoyuluşlar
- Xüsusi kapital
- Qısamüddətli öhdəlik
- ✓ Uzunmüddətli investisiyalar

629. aşağıdakılardan biri qeyri-maddi aktivləri əsas vəsaitlərdən fərqləndirən əsas cəhətdir:

- Yüksək dəyəri ilə;
- ✓ Maddi-əşya formasının olmaması ilə;
- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- Nisbətən yüksək likvidliyi ilə
- Uzun faydalı istifadə müddəti ilə;

630. Qeyri-maddi aktivlərin düzgün xarakteristikasını verin.

- Fiziki xassəyə malik olmayan
- Daimi və ya uzun müddət gəlir gətirən
- Yüksək dəyəərə malik olan

- Doğru cavab yoxdur
- ✓ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən

631. Inventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- Debet 801 “Ümumi mənfəət (zərər)”
- Debet 601 “Satış”
- ✓ Debet 611 “Sair əməliyyat gəlirləri”
- düzgün cavab yoxdur
- Debet 731 “Sair əməliyyat xərcləri”

632. Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- ✓ material-istehsalat ehtiyatları
- əsas vəsaitlər
- qeyri-maddi aktivlər
- yerinə yetirilən işlər və göstərilən xidmətlər
- bitməmiş istehsalat

633. Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- bütün cavablar düzgündür
- konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisyon dəyəri ilə
- mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- ✓ mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- cari bazar dəyəri ilə

634. Artıq materiallar kənara satılmışdır:

- Debet 601 “Satış” Kredit 201 “Material ehtiyatları”
- düzgün cavab yoxdur
- Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 601 “Satış”
- ✓ Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 611 “Sair əməliyyat gəlirləri” Kredit 521 “Vergi öhdəlikləri”
- Debet 611 “Sair əməliyyat gəlirləri” Kredit 201 “Material ehtiyatları”

635. Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

- Debet 201 “Material ehtiyatları”
- bütün cavablar düzgündür
- Debet 204 “Hazır məhsul”
- Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”
- ✓ Debet 202 “İstehsalat məsrəfləri”

636. Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
- Hec bir dəyişiklik baş vermir.
- ✓ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;

637. Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

- Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
- Düzgün cavab yoxdur.
- ✓ Müəssisə məhdud sayda bahalı mallar satanda
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
- Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;

- 638.** Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?
- 85 manat;
 - 175 manat.
 - 60 manat;
 - 70 manat;
 - ✓ 75 manat;
- 639.** Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?
- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
 - Şəxsi hesab
 - Hesablaşma-ödəniş cədvəli
 - ✓ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
 - İş vaxtından istifadənin uçotu tabeli
- 640.** Əməyin ödənilməsinin əsas formaları hansılardır?
- Vaxtamuzd və əlavə
 - Əsas və vaxtamuzd
 - ✓ Vaxtamuzd və işəməuzd
 - Əsas və əlavə
 - İşəməuzd və əlavə
- 641.** Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?
- Əmək müqaviləsi (sazişi)
 - Müəssisə rəhbəri
 - ✓ Azərbaycan Respublikasının Hökuməti
 - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
 - Kollektiv müqaviləsi
- 642.** Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?
- Xalis mənfəət
 - ✓ Məhsulun (işin, xidmətin) maya dəyəri
 - Bölüşdürülməmiş mənfəət
 - Nizamnamə və ehtiyat kapitalı
 - Əlavə kapital
- 643.** Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?
- ✓ İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
 - İstirahət günlərində iş
 - Bayram günlərində iş
 - İş vaxtından əlavə iş
 - Süd əmizdirən anaların işində fasilələr
- 644.** Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?
- Xalis mənfəət məbləğinin
 - Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmi
 - Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
 - ✓ Hesablanmış əmək haqqı məbləğinin
 - Ümumi mənfəət məbləğinin
- 645.** Hasilatın uçotu və işəməuzd işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

- Hesablaşma və ödəniş cədvəlinə
- Marşrut vərəqəsi və şəxsi hesaba
- Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba
- ✓ Xüsusi işə görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
- Şəxsi hesab və hesablaşma cədvəlinə

646. İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?

- Seriyalı
- Fərdi
- Kütləvi və seriyalı
- Düzgün cavab yoxdur
- ✓ Kütləvi

647. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqlərindən hansı istehsalatlarda istifadə olunur?

- Düzgün cavab yoxdur
- Kütləvi
- Kütləvi və seriyalı
- Fərdi
- ✓ Seriyalı

648. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- Düzgün cavab yoxdur
- Kütləvi və seriyalı
- Kütləvi
- Seriyalı
- ✓ Fərdi

649. İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- Şəxsi hesab
- Hesablaşma-ödəniş cədvəli
- ✓ İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
- Ödəniş cədvəli
- Hesablama cədvəli

650. İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- ✓ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- Şəxsi hesab
- Hesablaşma-ödəniş cədvəli
- İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli

651. Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

652. Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

653. Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

654. Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- İş stajından
- Həmkarlar təşkilatına üzvlükdən
- ✓ İş stajından və orta əmək haqqından
- Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- Orta əmək haqqından

655. İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debeti ilə müxəbirələşir?

- 751 “Maliyyə xərcləri”
- 202 “İstehsalat ehtiyatları”
- 711 “Kommersiya xərcləri”
- 761 “Fövqəladə xərclər”
- ✓ 721 “İnzibati xərclər”

656. Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- ✓ 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 521 “Vergi öhdəlikləri”
- 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- 538 “Digər qısamüddətli kreditör borcları”

657. əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

658. İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ✓ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

659. Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

- ✓ MHBS 16 “Əsas vəsaitlər”
- MHBS 38 “Qeyri-maddi aktivlər”
- MHBS 11 “Tikinti üzrə müqavilələr”
- MHBS 17 “İcarə”
- MHBS 40 “İnvestisiya mülkiyyəti”

660. İnvestisiya mülkiyyəti müəssisəyə aşağıdakı üsullarla gəlir gətirə bilər?

- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərini artırması kimi
- Faiz, dividend və kapitalın dəyərini artırması kimi
- ✓ İcarə haqqı və kapitalın dəyərini artırması kimi
- Dividend və kapitalın dəyərini artırması kimi
- Faiz və icarə haqqı kimi

661. Aşağıdakılardan biri investisiya mülkiyyətinin tərkibinə daxil deyil:

- Gələcəkdə kapitalın dəyərini artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ✓ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq

662. Müəssisə tərəfindən avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. mühasibat yazılışını tərtib edin.

- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- ✓ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"

663. Müəssisə tərəfindən asılı cəmiyyətlərə investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını tərtib edin.

- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 234 "Digər qısamüddətli investisiyalar"
- ✓ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"

664. Mühasibat uçotunda əmlakın dəyərini artırması hansı mühasibat yazılışı ilə uçota alınır?

- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ✓ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 641 "Fövqəladə gəlirlər"

665. Daşınmaz əmlaka investisiya qoyuluşu edilmişdir. Mühasibat yazılışını aparın:

- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 201 "Material ehtiyatları"
- ✓ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 234 "Digər qısamüddətli investisiyalar"

666. Mühasibat uçotunda depozit sertifikatının satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ✓ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"

667. Mühasibat uçotunda hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi əməliyyatı üçün mühasibat yazılışı aparın.

- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"
- ✓ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 222 “Yolda olan köçürmələr”

668. Mühəsibat uçotunda xalis mənfəət hesabına səhmlərə dividend hesablanması əməliyyatı üçün mühəsibat yazılışı aparın.

- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- ✓ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”

669. Mühəsibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması əməliyyatı üçün mühəsibat yazılışı aparın.

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 721 “İnzibati xərclər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

670. Mühəsibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi əməliyyatı üçün mühəsibat yazılışı aparın

- Dt 711 “Kommersiya xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 721 “İnzibati xərclər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 751 “Maliyyə xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 761 “Fövqəladə xərclər”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ✓ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

671. Mühəsibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin satışı üçün mühəsibat yazılışı aparın.

- ✓ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

672. MHBS-na əsasən mühəsibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ✓ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Qalıq dəyəri ilə
- Bərpa dəyəri ilə
- Nominal dəyəri ilə
- Alış dəyəri ilə

673. Qiymətli kağızların kurs dəyəri deyildikdə nə nəzərdə tutulur?

- İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Düzgün cavab yoxdur
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- ✓ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızların blankında göstərilən məbləğ

674. Qiymətli kağızların emissiya dəyəri deyildikdə nə nəzərdə tutulur?

- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur
- ✓ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət

- 675.** Qiymətli kağızların nominal dəyəri dedikdə nə nəzərdə tutulur?
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
 - İlk yerləşdirmə zamanı onların satış qiyməti
 - ✓ Qiymətli kağızların blankında göstərilən məbləğ
 - Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
 - Düzgün cavab yoxdur
- 676.** Qiymətli kağızların sahibinə münasibətinə görə aşağıdakı növləri mövcuddur:
- İnvestisiya və qeyri-investisiya
 - Pul bazarına və kapital bazarına
 - Pay və borc
 - Dövlət və qeyri-dövlət
 - ✓ Adli və təqdim edənə
- 677.** Maliyyə qoyuluşları investisiya alan müəssisə ilə münasibətin xarakterinə görə aşağıdakı qruplara bölünür?
- İnvestisiya və qeyri-investisiya
 - Dövlət və qeyri-dövlət
 - Pul bazarına və kapital bazarına
 - ✓ Törəmə, asılı və sair müəssisələr
 - Pay və borc
- 678.** Maliyyə qoyuluşları nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə aşağıdakı qruplara bölünür:
- İnvestisiya və qeyri-investisiya
 - ✓ Pay və borc
 - Dövlət və qeyri-dövlət
 - Adli və təqdim edənə
 - Pul bazarına və kapital bazarına
- 679.** Emitentlər üzrə təsnifata əsasən hansı maliyyə qoyuluşları var?
- Adli və təqdim edənə
 - Pul bazarına və kapital bazarına
 - Pay və borc
 - ✓ Dövlət və qeyri-dövlət
 - İnvestisiya və qeyri-investisiya
- 680.** Maliyyə qoyuluşları mühasibat uçotu tərəfindən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:
- ✓ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
 - Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
 - Emitentlərə, qoyuluşun müddətinə və yerinə
 - Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
 - Qoyuluşun müddətinə və yerinə
- 681.** Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənilmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?
- Tarifsiz
 - Akkord
 - ✓ Sadə vaxtamuzd
 - Vaxtamuzd-mükafatlı
 - Sadə işəmuzd
- 682.** Verilmiş təhtəl hesab məbləğin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”

683. İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

684. əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”

685. əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhəsab məbləğlər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

686. əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”

687. Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ✓ Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

688. İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ✓ Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

689. Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

- Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ✓ Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

690. İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ✓ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”

691. D-t 202 istehsalat xərcləri, K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

- büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
- müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- ✓ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırmaların xərcə daxil edilməsini;
- bütün cavablar düzdür;
- tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;

692. D-t 202 istehsalat xərcləri, K-t 201 Material ehtiyatları mühasibat yazılışı nəyi əks etdirir.

- hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- bütün cavablar düzdür;
- ✓ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;

693. Dolayı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
- köməkçi materiallar və komplektləşdirici məmulatlar;
- ✓ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- sex binalarının saxlanması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;

694. Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- ✓ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
- düzgün cavab yoxdur;
- istehsal xərclərinin bütün siyahısı;
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;

695. İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bütün cavablar düzdür.
- ✓ bir elementli və kompleks xərclərə;
- istehsal və qeyri istehsal xərclərinə;
- daimi və dəyişən xərclərə;

696. Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- istehsal maya dəyərində əks olunmuş xərclərin;

- düzgün cavab yoxdur;
- ✓ iqtisadi elementlər üzrə xərclərin;
- kalkulyasiya maddələri üzrə xərclərin;
- tam maya dəyərində əks olunmuş xərclərin;

697. Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bir elementli və kompleks xərclərə;
- daimi və dəyişən xərclərə;
- istehsal və qeyri istehsal xərclərinə;
- ✓ birbaşa və dolaylı xərclərə;

698. Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- etibarlılıq, tamlıq;
- ✓ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
- əhəmiyyətlik;
- hesablama metodu ilə uçot;
- təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;

699. Sair əməliyyat xərclərinə aiddir.

- torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
- ✓ bütün cavablar düzdür;
- yenidənqiymətləndirmədən olan zərərlər;
- cərimələr və sair analogi ödənişlər;
- hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;

700. Xərclər tanınır:

- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ✓ mənfəət və zərər haqqında hesabatda;
- kapitalda dəyişikliklər haqqında hesabatda;
- balansda;
- heç bir cavab düz deyil;